

# **İcbari sigortalar haqqında**

## **AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU<sup>1</sup>**

Bu Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sigortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sigortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sigortası və sərnişinlərin icbari fərdi qəza sigortası sahəsində sigortaçular, sigortalılar, sigorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sigorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir.<sup>2</sup>

### **I. ÜMUMİ BÖLMƏ**

#### **1-ci fəsil**

#### **GİRİŞ MÜDDƏALARI<sup>3</sup>**

##### **Maddə 1. Ümumi müddəalar**

1.1. Ayrı-ayrı icbari sigorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sigorta növləri üzrə münasibətlərdə tətbiq edilməli olan əsas prinsipləri və müddəaları müəyyən edir.<sup>4</sup>

1.2. Bu Qanunun Xüsusi bölməsinin müddəaları yalnız həmin bölmənin müvafiq fəsilləri ilə müəyyən olunan icbari sigorta növünə şamil edilir.<sup>5</sup>

1.3. Bu Qanunda başqa cür nəzərdə tutulmadığı halda, istifadə olunan anlayışların izahı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və "Sigorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sigorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və "Sigorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

##### **Maddə 2. İcbari sigortalar haqqında qanunvericilik**

Azərbaycan Respublikasının icbari sigortalar haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, "Sigorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanundan, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir.

##### **Maddə 3. İcbari sigortanın prinsipləri**

3.1. Bu Qanunda nəzərdə tutulan icbari siğortaların əsas prinsipləri aşağıdakılardır:

3.1.1. İcbari siğortaların müvafiq siğorta növü üzrə siğorta marağı olan hər kəsə şamil edilməsi və məcburiliyi;

3.1.2. siğorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmidə və qaydada müdafiəsinin təminatı;

3.1.3. siğorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması;

3.1.4. siğorta hadisələrinin nəticələrinin aradan qaldırılması, habelə siğorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı;

3.1.5. çoxqat maliyyə təminatı mexanizmi vasitəsilə siğorta əməliyyatlarında maliyyə sabitliyinin təmin edilməsi;

3.1.6. bu Qanunda nəzərdə tutulan icbari siğorta növləri üzrə əməliyyatların aparılmasına dair vahid metodoloji yanaşmanın təmin edilməsi.

#### **Maddə 4. İcbari siğortanın məqsədi, aparılması və tətbiq olunduğu ərazi**

4.1. Bu Qanunda nəzərdə tutulmuş icbari siğorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.

4.2. Siğorta hadisələri nəticəsində şəxslərin gəlir itkisi icbari siğorta təminatına daxil edilmir.

4.3. Bu Qanunun məqsədləri üçün qəza vəziyyətində və ya istismara yararsız vəziyyətdə olan hər hansı əmlakla (bina, tikili, avtonəqliyyat vasitəsi, cihaz, qurğu, avadanlıq və s.) bağlı əmlak mənafelərinin siğortalanması qadağandır.

4.4. Bu Qanunda nəzərdə tutulmuş hər hansı icbari siğorta növünün aparılması *maliyyə bazarlarına nəzarət orqanının siğortaçıya verdiyi müvafiq icazə* əsasında həyata keçirilir.

4.5. İcbari siğorta növlərinin aparılmasına icazə verilməsi üçün əlavə tələblər *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilir.

4.6. Bu Qanunun Xüsusi bölməsində digər hal nəzərdə tutulmamışdırsa, icbari siğorta müqavilələri üzrə siğorta təminatı Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

#### **Maddə 4-1. Hesablaşmalar**

*Bu qanunla müəyyən edilmiş hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir.<sup>6</sup>*

#### **Maddə 5. Sığortaçı və siğortalı**

5.1. Azərbaycan Respublikasında siğorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş müəyyən icbari siğorta növünü aparmağa müvafiq icazə almış hüquqi şəxs siğortaçı hesab edilir.

5.2. Bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada siğorta etdirmək vəzifəsi müəyyən edilmiş və siğortaçı ilə bağlanan icbari siğorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs siğortalı hesab edilir.<sup>7</sup>

5.3. Siğortalılar siğorta müqaviləsi bağlamaq üçün müvafiq icbari siğorta növünün aparılmasına icazəsi olan hər hansı siğortaçını seçməkdə sərbəstdirlər.

#### **Maddə 6. Siğorta olunan, faydalanan şəxs və zərərçəkən**

6.1. İcbari siğorta müqaviləsi əsasında əmlak mənafeləri siğortalanan - fərdi qəza siğortası müqaviləsində xeyrinə icbari siğorta müqaviləsi bağlanan (siğorta olunanlar kateqoriyasına daxil olan), əmlak siğortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət siğortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs siğorta olunan hesab edilir.

6.2. Mülki məsuliyyətin icbari siğortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin siğortalı özü həmin əmlakı istismar etdiyi anda, siğorta olunan hesab edilir.

6.3. Bu Qanunun Xüsusi bölməsinin müvafiq müddəaları ilə hər bir icbari siğorta növü üzrə siğortalıların və ya siğorta olunanların konkret kateqoriyası müəyyən olunur.

6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) siğorta müqaviləsinin şərtlərinə uyğun olaraq, siğorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza siğortası üzrə siğorta olunan, onun öldüyü halda ailə üzvləri, *onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsalər*, mülki məsuliyyətin siğortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir.<sup>8</sup>

6.5. Bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş, siğorta olunanın və ya üçüncü şəxsin faydalanan şəxs qismində çıxış edən ailə üzvləri siğorta ödənişinin alınmasında bərabər pay hüququna malikdirlər.

6.6. Fərdi qəza siğortası üzrə sağlamlığına zərər dəymmiş siğorta olunan, mülki məsuliyyətin siğortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymmiş üçüncü şəxs zərərçəkən hesab edilir.

6.7. Əmlak siğortası üzrə siğorta hadisəsi nəticəsində zərər dəymmiş əmlakla bağlı siğorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir.

6.8. Şəxsi siğorta üzrə siğorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymmiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən hesab edilir.<sup>9</sup>

6.9. Bu Qanunun məqsədləri üçün "ailə üzvləri" dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürünləri) başa düşülür.<sup>10</sup>

#### **Maddə 7. Üçüncü şəxslər**

Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs ölüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.

### **Maddə 8. İcbari sığorta müqaviləsi**

8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir.

8.1-1. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır.<sup>11</sup>

8.2. Bu Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdir, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır.

8.3. Müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdır, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir.

8.4. Bu Qanunun Xüsusi bölməsində qeyd olunmuş hər hansı icbari sığorta növü üzrə sığorta təminatının könüllü sığorta müqaviləsində tam və ya qismən nəzərdə tutulması sığortalını müvafiq icbari sığorta müqaviləsini bağlamaq vəzifəsindən azad etmir.

8.5. Bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta müqaviləsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919–921-ci maddələrində nəzərdə tutulmuş müvafiq hallarda və qaydada xitam verilir. İcbari sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığortalı müvafiq sığorta növü üzrə yeni icbari sığorta müqaviləsi bağlamalıdır.<sup>12</sup>

8.6. Bu Qanunda başqa cür nəzərdə tutulmadığı hallarda icbari sığorta müqaviləsində azadolma məbləği müəyyən edilmir.

### **Maddə 9. İcbari sığorta şəhadətnaməsi**

9.1. İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir.

9.2. İcbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır.

9.3. İcbari sığorta şəhadətnaməsinin forması, onun çap olunma və doldurulma qaydaları sığorta şəhadətnaməsinin məzmunu ilə bağlı Azərbaycan Respublikasının

Mülki Məcəlləsində nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla hər bir icbari siğorta növü üzrə ayrı-ayrılıqda *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilir.

9.4. Siğorta şəhadətnaməsi siğorta haqqının ödənildiyi gün, qrup halında siğorta zamanı isə siğorta haqqının ödənilməsindən 3 iş günü müddətində verilir.

9.5. ~~Siğorta müqaviləsinə uyğun olaraq siğorta hadisəsi üzrə siğorta ödənişi verildikdə, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulmadığı hallarda müvafiq icbari siğorta şəhadətnaməsi siğortacı tərəfindən geri alınır və siğortalının siğorta məbləğini qanunvericiliklə müəyyənləşdirilmiş miqdarda bərpa etmək üçün tələb olunan məbləğə mütənasib olaraq əlavə siğorta haqqı ödəməsi şətilə ona siğorta şəhadətnaməsinin son qüvvədə olma tarixindək müddətə qüvvədə olan şəhadətnaməyə əlavə verilir.~~<sup>13</sup>

9.6. İcbari siğorta müqaviləsinə vaxtından əvvəl xitam verilərkən, müvafiq icbari siğorta şəhadətnaməsi siğortacıya qaytarılmalıdır.<sup>14</sup>

## **Maddə 10. İcbari siğorta məbləği**

10.1. Siğorta məbləği bu Qanuna uyğun olaraq siğorta obyektinin siğortalandığı və siğortacının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.

10.2. İcbari siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində siğortacının bir siğorta hadisəsinə görə verdiyi siğorta ödənişlərinin ümumi məbləği icbari siğorta məbləğindən artıq ola bilməz.

10.3. Hər bir icbari siğorta növü üzrə siğorta məbləğləri bu Qanunun Xüsusi bölməsinin fəsilləri ilə müəyyən olunur.

10.4. Bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulmadığı halda icbari siğorta müqaviləsi üzrə siğorta məbləği müvafiq siğorta ödənişləri həcmində azalmış hesab edilir və həmin ödənişlərin verildiyi tarixdən bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq, bərpa edilməlidir.

## **Maddə 11. İcbari siğorta haqqı**

11.1. İcbari siğorta haqqı siğortacıya *yalnız* nağdsız hesablaşma yolu ilə ~~bu Qanunun Xüsusi hissəsində başqa cür nəzərdə tutulmuş hallar istisna olmaqla, birdəfəlik ödənilir.~~<sup>15</sup>

11.2. Bu Qanunun 56.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, siğortalıya siğorta ödənişi verilərkən, siğortalı siğorta müqaviləsinə vaxtından əvvəl xitam vermək niyyətində olmadıqda, siğorta məbləğinin bərpa edilməsi üçün ödənilməli olan əlavə siğorta haqqı siğorta ödənişi məbləğindən çıxılır.<sup>16</sup>

~~11.3. Siğorta vasitəçiləri bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulan icbari siğorta növləri üzrə siğortallardan nağd şəkildə qəbul etdikləri siğorta haqlarını müvafiq siğortacının hesabına bu Qanunun 34 1 ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi ilə integrasiya olunmuş ödəniş sistemi vasitəsilə köçürürlər. Bu ödəniş sistemi İcbari Siğorta Bürosuna bütün ödəmələr, müvafiq siğortacıya isə onun hesabına köçürülmüş ödəmələr barədə maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi formada elektron hesabat alda etmək imkanı verməlidir.~~<sup>17</sup>

11.4. *Qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari siğorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin siğorta müqaviləsinin bağlanması müqabilində siğortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.*<sup>18</sup>

## Maddə 12. Siğorta haqlarının bölüşdürülməsi

12.1. İcbari siğortalar üzrə hesablanmış siğorta haqlarından bu Qanunun 12.2-ci maddəsində göstərilmiş məcburi ayırmalar nəzərə alınmaqla, "Siğorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 81.8-ci maddəsində nəzərdə tutulmuş qaydada siğorta ehtiyatları formalaşdırılır.<sup>19</sup>

12.2. İcbari siğorta müqavilələri üzrə daxil olan siğorta haqlarından "Siğorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 96-ci maddəsində nəzərdə tutulandan əlavə, bu Qanunun 26-ci maddəsində nəzərdə tutulmuş siğortaçının qarşısalınma tədbirləri fonduna 1 faiz həcmində, habelə bu Qanunun 28.3-cü, 30.1-ci, 30.3-cü və 31.1-ci maddələrində müəyyən edildiyi hallarda digər məcburi ayırmalar da həyata keçirilir.<sup>20</sup>

12.3. Bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş məcburi ayırmalar, qanunda başqa cür nəzərdə tutulmamışdır, maliyyə ilinin hər rübü üzrə həmin rüb başa çatdıqdan sonra 20 gün ərzində müvafiq hesablara köçürülməlidir.

12.4. Siğortaçı daxil olan siğorta haqlarının 20 faizdək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizdək hissəsini siğorta vasitəciliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər.

## Maddə 13. Siğorta hadisəsi

13.1. İcbari siğorta növlərində siğorta hadisəsi müvafiq icbari siğorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində siğorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari siğortasında müvafiq siğorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) siğorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə siğortalının və ya siğorta olunanın mülki məsuliyyətinin yaranması faktı siğorta hadisəsi sayılır.

13.3. Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari siğortada müvafiq siğorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində siğorta olunanın sağlamlığına zərər dəyməsi siğorta hadisəsi sayılır.

13.4. Siğorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə siğorta təminatı, müvafiq siğorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.

13.5. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat sığortaçıya şifahi qaydada verildikdə, şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü müddətində sığortaçı yazılı sığorta tələbinin formasını sığorta olunana və (və ya) faydalanan şəxsə təqdim etməlidir.<sup>21</sup>

#### **Maddə 14. Sağlamlığa dəyən zərər**

14.1. Fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir:

14.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması;<sup>22</sup>

14.1.2. şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillilik);

14.1.3. şəxsin ölümü.

14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir:

14.2.1. zərərçəkənin ölüməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi – 100 faiz;

14.2.2. zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi – 100 faiz;

14.2.3. zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ona əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğunu müəyyən olunması:

14.2.3.1. I qrup əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə – 80 faiz;

14.2.3.2. II qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə – 60 faiz;

14.2.3.3. III qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə – 40 faiz;<sup>23</sup>

14.2.4. əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz;<sup>24</sup>

14.2.5. yüngül xəsarət alması – 15 faiz.<sup>25</sup>

14.3. Bu Qanunun və ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunların məqsədləri üçün ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.<sup>26</sup>

#### **Maddə 15. Əmlaka dəyən zərər**

15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

15.2. Zərər dəymmiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir.

15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir:

15.3.1. zərər dəymmiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun siğorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri;

15.3.2. zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər;

15.3.3. zərər dəymmiş əmlakın daşınması, habelə onun qalıqlarının yigilması və daşınması ilə bağlı xərclər;

15.3.4. siğorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər.

## **Maddə 16. Zərərin müəyyənləşdirilməsi**

16.1. Siğorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi siğortaçı tərəfindən təmin edilməlidir.<sup>27</sup>

16.2. Siğortaçı siğorta hadisəsi nəticəsində dəymış zərərin məbləğini bilavasitə özü və ya "Siğorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi siğorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin siğortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi "Siğorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.<sup>28</sup>

16.3. Siğortalı və ya siğorta olunan zərər məbləğinin siğortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymmiş əmlakı siğorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymmiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin siğortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir.<sup>29</sup>

16.4. Siğortaçı siğorta hadisəsinin baş verməsi barədə ~~qanunvericiliyin tələblərinə uyğun~~ olaraq məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymış zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə siğortalı və siğorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymış zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər siğortaçı əmlaka dəymış zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin siğortalının, siğorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.<sup>30</sup>

## **Maddə 17. Siğorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər**

17.1. İcbari siğorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir:

17.1.1. aşağıdakı məlumatları eks etdirən siğorta tələbi:

- 17.1.1.1. icbari siğorta şəhadətnaməsinin tarixi və nömrəsi;
- 17.1.1.2. icbari siğortanın növü;
- 17.1.1.3. siğortalının adı;
- 17.1.1.4. siğorta olunanın adı;
- 17.1.1.5. siğorta hadisəsi hesab edilə bilən halın baş vermə yeri, tarixi və vaxtı;
- 17.1.1.6. siğorta hadisəsi hesab edilə bilən halın təfsilatı və səbəbi;
- 17.1.1.7. siğorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində dəyən zərərin təsviri və əgər mümkün düşürsə, ehtimal olunan zərərin məbləği.

**17.1.2. siğorta şəhadətnaməsinin surəti:**<sup>31</sup>

17.1.3. siğorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin **notariat qaydasında təsdiqlənmiş** surəti;<sup>32</sup>

17.1.4. bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, siğorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış;<sup>33</sup>

17.1.5. müvafiq hallarda siğorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı zərərin məbləğini təsdiqləyən sənəd;

17.1.6. müvafiq hallarda siğorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxsin və ya siğorta olunanın sağlamlığına dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əllilik halında isə əlliyyin qrupunu, səbəbinin və təyin edilməsi tarixini əks etdirən tibbi-sosial ekspert komissiyasının arayışının surəti;

17.1.7. müvafiq hallarda siğorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxs və ya siğorta olunan öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölünin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) **notariat qaydasında təsdiq edilmiş** surətləri;<sup>34</sup>

17.1.8. müvafiq hallarda üçüncü şəxs və ya siğorta olunan siğorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində sağlamlığına zərər dəyməsi üzündən 3 il ərzində öldükdə, onun ölümünün hadisə ilə səbəb əlaqəsində olmasını təsdiq edən tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölünin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) **notariat qaydasında təsdiq edilmiş** surətləri;

17.1.9. mülki məsuliyyətin icbari siğortası üzrə siğortalı və ya siğorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;

17.1.10. faydalanan şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun nümayəndəsinə verilmiş müvafiq etibarnamə və həmin nümayəndənin şəxsiyyət vəsiqəsinin **notariat qaydasında təsdiq edilmiş** surəti;

17.1.11. bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş digər sənədlər.

17.2. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə bu Qanunda nəzərdə tutulmuş qaydada məlumat almış sığortaçı sığorta tələbinin bu Qanunun 17.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilməsi üçün müraciət edən şəxsi sığorta tələbi üzrə sorğu vərəqi ilə təmin etməli və lazımlı olduqda həmin vərəqin doldurulması üçün ona köməklik etməlidir.

17.3. Sığorta tələbi barədə müraciət sığortaçı tərəfindən qeydiyyata alınır.

17.4. Sığortaçı bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.<sup>35</sup>

17.5. Sığorta ödənişinin verilməsi üçün sığortaçı tərəfindən sığortalıdan, sığorta olunandan və (və ya) faydalanan şəxs dən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb edilə bilməz.

### **Maddə 18. Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti**

18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.<sup>36</sup>

### **Maddə 19. Sağlamlığa dəyən zərər üzrə sığorta ödənişinin verilməsi qaydası**

19.1. Sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymmiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir.

19.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.

19.3. Mülki məsuliyyətin siğortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini siğortalıdan, siğorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş siğorta məbləği həddində siğortaçıdan tələb edə bilər.

19.4. Mülki məsuliyyətin siğortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar siğortalı və ya siğorta olunan tərəfindən zərərcəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə siğortaçı bu Qanuna uyğun olaraq hesablanan siğorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, siğorta məbləği həddində siğortalıya və ya siğorta olunana verir.

19.5. Mülki məsuliyyət siğortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar siğortalının və ya siğorta olunanın zərərcəkənə ödəmiş olduğu məbləğ bu Qanuna uyğun olaraq hesablanan siğorta ödənişi məbləğindən az olduqda, siğorta ödənişinin müvafiq fərqə bərabər olan hissəsi zərərcəkənə verilir.

19.6. Siğorta olunan və ya üçüncü şəxs sağlamlığına dəymış zərərə görə bu Qanunla nəzərdə tutulmuş siğorta ödənişini sağlığında tam və ya qismən almamışdırsa, ona verilməli olan siğorta ödənişinin məbləği və ya bu məbləğin qalan hissəsi faydalanan şəxs qismində onun ailə üzvlərinə ödənilir.

19.7. Siğorta olunan və ya üçüncü şəxs siğorta hadisəsi nəticəsində sağlamlığına dəymış zərərdən bu hadisənin baş verdiyi tarixdən 3 il müddətində ölürsə, onun almış olduğu müvafiq siğorta ödənişinin məbləği ilə siğorta məbləği arasındaki fərq ailə üzvlərinə ödənilir.

19.8. Siğorta olunanın bir siğorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin sağlamlığına vurduğu zərərlər üzrə ayrı-ayrılıqla hesablanan siğorta məbləğinin ümumi həcmi müvafiq siğorta məbləğini aşarsa, siğorta ödənişi üçüncü şəxslərə həmin siğorta məbləğinin hər bir üçüncü şəxsə dəymış zərərə mütənasib olan həcmdə verilir.

19.9. Üçüncü şəxsin ölümü halında siğortalının və ya siğorta olunanın ~~qanunvericiliyə uyğun olaraq~~ ödədiyi dəfn xərcləri siğorta ödənişi məbləğinə daxil edilmir.<sup>37</sup>

## **Maddə 20. Əmlaka dəyən zərər üzrə siğorta ödənişinin verilməsi qaydası**

20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari siğortanın bütün növləri üzrə verilən siğorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz.

20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, siğortaçı mülki məsuliyyətin icbari siğortası üzrə siğorta hadisəsinin baş verməsində siğortalının və ya siğorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.

20.3. Əmlaka dəyən zərər üzrə siğorta ödənişi siğortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir.

20.4. Mülki məsuliyyətin siğortasında siğorta olunanın bir siğorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq siğorta məbləğini aşarsa, siğorta ödənişi üçüncü

şəxslərə həmin siğorta məbləğinin hər bir üçüncü şəxsə dəymmiş zərərə mütənasib olan həcmində verilir.

20.5. Üçüncü şəxs onun əmlakına dəymış zərərin əvəzinin ödənilməsini siğortalıdan, siğorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş siğorta məbləği həddində siğortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.

20.6. Siğorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi siğortalı və ya siğorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq siğorta müqaviləsinin tərəfi olan siğortaçı tərəfindən tam ödənilidikdə, siğortaçı siğorta ödənişini siğorta məbləği həddində siğortalıya və ya siğorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər siğortaçıya verir. Bu halda siğorta ödənişinin məbləği siğortalının və ya siğorta olunanın, yaxud digər siğortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz.

20.7. Siğorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymış zərərlə əlaqədar siğortalı və ya siğorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq siğorta müqaviləsinin tərəfi olan siğortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, siğortaçı siğorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındaki fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə siğortalıya və ya siğorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər siğortaçıya verməklə həyata keçirir.

## **Maddə 21. Siğorta ödənişindən imtinanın əsasları**

21.1. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, siğorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari siğorta müqavilələri üzrə aşağıdakı hallarda da siğorta ödənişi verilmir:

21.1.1. hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirkənmə ilə bağlı olduqda;

21.1.2. siğorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda;

21.1.3. siğorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;

21.1.4. siğorta tələbi siğortalının və ya siğorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda;

21.1.5. bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda.<sup>38</sup>

~~21.2. Bu Qanunun Xüsusi hissəsində icbari siğorta növləri üzrə siğorta ödənişinin verilməsindən imtinanın digər əsasları da nəzərdə tutula bilər.~~<sup>39</sup>

## **Maddə 22. Siğortalının hüquqları və vəzifələri**

22.1. Siğortalının aşağıdakı hüquqları vardır:

22.1.1. siğortaçıdan siğortanın aparılması qaydaları və şərtləri, həmçinin siğortalının hüquq və vəzifələri barədə məlumat almaq;

22.1.2. siğorta şəhadətnaməsi itirildikdə, onun dublikatını almaq;

22.1.3. əmlaka və ya sağlamlığa dəymış zərərin məbləğini müəyyənləşdirmək məqsədi ilə "Siğorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş hər hansı müstəqil ekspertin xidmətlərindən istifadə etmək;<sup>40</sup>

22.1.4. siğortaçı və ya müstəqil ekspert tərəfindən dəymış zərərin miqdarının və siğorta ödənişinin məbləğinin müəyyən edilməsinin nəticələri ilə tanış olmaq;

22.1.5. bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada, o cümlədən məbləğdə və müddətdə siğorta ödənişini almaq;

22.1.6. bu Qanunun 57.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada nəzərdə tutulmuş hallarda siğorta haqqı ilə bağlı güzəştərdən istifadə etmək;<sup>41</sup>

22.1.7. siğortaçının siğorta ödənişindən imtina barədə qərarından və ya siğorta ödənişinin məbləği ilə razılaşmadığı halda *maliyyə bazarlarına nəzarət orqanına* və məhkəməyə şikayət etmək;<sup>42</sup>

22.1.8. bu Qanunda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər hüquqlar.<sup>43</sup>

22.2. Siğortalının vəzifələri aşağıdakılardır:

22.2.1. müvafiq icbari siğorta növünü aparmağa icazəsi olan, sərbəst olaraq seçdiyi siğortaçı ilə icbari siğorta müqaviləsi bağlamaq və siğorta haqlarını bu Qanunla və müqavilə ilə müəyyən olunmuş qaydada ödəmək;

22.2.2. siğorta müqaviləsi bağlanarkən, siğorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan və siğortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra siğorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə, o cümlədən müvafiq icbari siğorta növü üzrə əvvəlki siğorta müqavilələri, bu müqavilələr üzrə baş vermiş siğorta hadisələri və həyata keçirilmiş siğorta ödənişləri barədə məlumatları və müvafiq sənədləri siğortaçıya təqdim etmək;

22.2.3. siğorta predmetinə dair qüvvədə olan və ya sonradan bağlanan digər siğorta müqavilələri barədə siğortaçıya məlumat vermək;

22.2.4. bu Qanunla üzərinə məlumatlandırma vəzifəsi qoyulmuş digər şəxslər tərəfindən müvafiq məlumat verilməmiş olduqda siğorta hadisəsi hesab edilə bilən halın baş verməsi və zərərçəkənlərin olması barədə, bu Qanunla müəyyən edilmiş qaydada və müddətdə aidiyəti üzrə müvafiq dövlət orqanlarına, həmçinin siğortaçıya məlumat vermək;

22.2.5. siğorta hadisəsi hesab edilə bilən hal baş verdikdə, zərərçəkən(lər)ə müvafiq icbari siğorta müqaviləsinin mövcudluğu barədə məlumat vermək;

22.2.6. siğorta hadisəsi hesab edilə bilən halın baş verməsi zamanı və ondan dərhal sonra zərərin qarşısının alınması və (və ya) onun azaldılması, həmçinin əmlakın xilas edilməsi istiqamətində, eyni zamanda zərər çəkmış və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını və ya sağlamlığını xilas etmək üçün ağlabatan və mümkün olan bütün tədbirləri həyata keçirmək;

22.2.7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, siğorta hadisəsi hesab edilə bilən halın baş verdiyi yerdə və ya zərər dəymış əmlakda siğortaçı və ya onun nümayəndəsi və (və ya) digər səlahiyyətli şəxslər onlara baxış keçirənədək heç bir dəyişiklik etməmək;<sup>44</sup>

22.2.8. zərər dəymmiş və (və ya) zərər dəyməsinə səbəb olmuş əmlaka baxış keçirilməsi, baş vermiş hadisənin səbəblərinin, nəticələrinin, zərərin dərəcəsi və ya miqdarının araşdırılması üçün imkanları daxilində siğortaçıya şərait yaratmaq, habelə siğorta ödənişi verildikdə və müvafiq hallarda subroqasiya hüququnun həyata keçirilməsi üçün onda olan bütün lazımı sənədləri siğortaçıya təqdim etmək;

22.2.9. baş vermiş, siğorta hadisəsi hesab edilə bilən halla əlaqədar özünə qarşı irəli sürülmüş bütün tələblər və iddialar barədə siğortaçıya məlumat vermək;

22.2.10. dəymmiş zərərə görə təqsirli olan digər şəxslər tərəfindən verilmiş ödəmələr barədə siğortaçını xəbərdar etmək;

22.2.11. bu Qanunun Xüsusi bölməsinin tələblərinə uyğun olaraq, müvafiq hallarda siğorta ödənişini alarkən, əlavə siğorta haqqı ödəməklə siğorta məbləğini bərpa etmək;

22.2.12. bu Qanunda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.<sup>45</sup>

22.3. Əgər icbari siğorta müqaviləsi üzrə siğortalı ilə siğorta olunan eyni şəxs deyilsə, siğortalının bu Qanunun 22.1.1-ci maddəsində nəzərdə tutulandan başqa digər hüquqları və 22.2.1, 22.2.2, 22.2.3, 22.2.11-ci maddələrində nəzərdə tutulanlardan başqa digər vəzifələri siğorta olunanın hüquq və vəzifələrinə də aiddir.

### **Maddə 23. Siğortaçının hüquq və vəzifələri**

23.1. Siğortaçının aşağıdakı hüquqları vardır:

23.1.1. siğorta müqaviləsi bağlayarkən, siğorta riskini qiymətləndirərkən lazım olan müvafiq məlumatları və sənədləri siğortalıdan və ya siğorta olunandan tələb etmək, habelə icbari siğorta müqaviləsinin aid olduğu əmlaka baxış keçirmək;

23.1.2. icbari siğorta haqlarını ~~siğorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada almaq~~<sup>46</sup>

23.1.3. siğorta müqaviləsinin aid olduğu sahələrə (binalara, tikililərə və s.) daxil olmaq, siğorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmaq, o cümlədən hadisəyə səbəb olmuş əmlaka baxış keçirmək, yaxud şəxsədən izahat almaq və ya bu məqsədlə ekspertlər dəvət etmək;

23.1.4. siğorta hadisəsi nəticəsində dəymmiş zərərin məbləğini bilavasitə özü və ya ~~siğorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi~~ siğorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən etmək, bu məqsədlə ekspertlər dəvət etmək, bunun üçün siğortalıdan və (və ya) siğorta olunandan lazımı məlumatlar almaq;<sup>47</sup>

23.1.5. siğorta ödənişi verilərkən, müvafiq hallarda icbari siğorta şəhadətnaməsinin geri alınması üçün həmin *şəhadətnaməni* siğortalıdan və ya siğorta olunandan tələb etmək;<sup>48</sup>

23.1.6. siğorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-ci maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək;<sup>49</sup>

23.1.7. siğorta ödənişi verməsi ilə bağlı maraqlarından irəli gələn hallarda siğortalını və ya siğorta olunanı məhkəmədə təmsil etmək;<sup>50</sup>

23.1.8. bu Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqlar.<sup>51</sup>

23.2. Sığortaçının vəzifələri aşağıdakılardır:

23.2.1. sığortalını və sığorta olunanı müvafiq icbari sığortanın şərtləri, onun icbari sığorta müqaviləsindən irəli gələn hüquq və vəzifələri ilə tanış etmək və bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqəsini vermək;<sup>52</sup>

23.2.2. sığorta riskini özü və ya nümayəndəsi, o cümlədən Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər və ya müstəqil ekspertlər vasitəsilə qiymətləndirmək;<sup>53</sup>

23.2.3. sığortalılardan sığorta haqqını aldıqdan sonra sığorta şəhadətnaməsini bu Qanunla müəyyən edilmiş müddətdə vermək;

23.2.4. bu Qanunla nəzərdə tutulmuş hallarda sığorta müqaviləsinə dəyişikliklər etmək;

23.2.5. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqda, onu dərhal qeydiyyata almaq;

23.2.6. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqdan ən gec 3 iş günü ərzində bu hadisənin baş verməsi faktını təsdiq edən sənədləri almaq üçün müvafiq səlahiyyətli orqanlara, idarə və ya təşkilatlara sorğu vermək;

23.2.7. müvafiq səlahiyyətli orqan, idarə, müəssisə və ya təşkilatlardan dəymmiş zərərin dərəcəsi və ya miqdarı barədə arayışları və digər sənədləri almaq üçün yazılı müraciət etmək;

23.2.8. bu Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.<sup>54</sup>

23.3. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.<sup>55</sup>

## Maddə 24. Zərərçəkənin hüquqları

24.1. Zərərçəkənin aşağıdakı hüquqları vardır:

24.1.1. nəticəsində ona zərər dəymmiş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi haqqında sığortaçiya məlumat vermək;

24.1.2. sığortalının və ya sığorta olunanın əvəzinə sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri yığmaq və onları sığortalı ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçiya təqdim etmək;

24.1.3. sığortaçı tərəfindən aparılan, sığorta hadisəsi hesab edilə bilən halın araşdırılmasının və sığorta ödənişi məbləğinin müəyyənləşdirilməsinin gedişati və nəticələri ilə tanış olmaq;

24.1.4. müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin siğortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək;

24.1.5. bu Qanunla müəyyən edilmiş hallarda və qaydada siğorta ödənişi almaq;

24.1.6. siğortaçının siğorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin siğortaçı tərəfindən yerinə yetirilməməsindən və ya siğorta ödənişinin məbləği ilə razılaşmadığı halda *maliyyə bazarlarına nəzarət orqanına* və məhkəməyə şikayət etmək;<sup>56</sup>

24.2. Bu Qanunla müəyyən edilmiş hallarda zərərçəkənin bu maddədə nəzərdə tutulmuş hüquqları digər faydalanan şəxslərə keçir.

### **Maddə 25. İcbari siğorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları**

25.1. Siğortaçının mülki məsuliyyətin icbari siğortası üzrə verdiyi siğorta ödənişi məbləğində siğortalıya və (və ya) müvafiq hallarda siğorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:

25.1.1. siğorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, siğortalının və ya siğorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda;

25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı siğorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, siğorta hadisəsi baş verərkən siğortalının və ya siğorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması;

25.1.3. icbari siğorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən siğortalının və ya siğorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

25.1.4. siğorta hadisəsi icbari siğorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə;

25.1.5. siğortalı (siğorta olunan) və ya onun nümayəndəsi siğorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çekmiş və ya zərər çekmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsayıdı, zərərin miqdarı həmin həcmdə azalmış olardı.

25.1.6. siğorta hadisəsi siğortalının və ya zərərçəkən olmayan siğorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda;<sup>57</sup>

25.1.7. siğortalı və ya siğorta olunan siğorta müqaviləsi bağlanarkən, siğorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə siğortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra siğorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə siğortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə;<sup>58</sup>

25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda.<sup>59</sup>

25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ siğorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Siğorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən siğortalının (siğorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin siğortalıya (siğorta olunana) qarşı da istifadə edilə bilər.

~~25.3. Bu Qanunun Xüsusi bölməsində icbari siğortanın ayrı ayrı növləri üzrə siğortaçının subroqasiya hüququnun digər əsasları və hər bir halda müvafiq siğorta ödənişi məbləğindən çox olmayan digər məbləğləri də nəzərdə tutula bilər.~~<sup>60</sup>

25.4. Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari siğorta müqaviləsi üzrə faydalanan şəxsin siğortaçı və ya müvafiq hallarda siğortaçının ləğvetmə komissiyası qarşısındaki tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində *bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Siğorta Bürosuna* keçir.<sup>61</sup>

## Maddə 26. Siğortaçının qarşısalınma tədbirləri fondu

26.1. Siğortaçı baş verə biləcək siğorta hadisələri hesab edilə bilən halların baş verməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərin, o cümlədən bununla bağlı təbliğat-təşviqat işlərinin maliyyələşdirilməsi, habelə belə hallar baş verdiğdə zərərin qarşısının alınmasına və azaldılmasına yönələn lazımi xərclərin ödənilməsi üçün bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq məcburi ayırmalar hesabına qarşısalınma tədbirləri fondunu formalasdırmalıdır.

26.2. Qarşısalınma tədbirləri fondunda yiğilan vəsaitlər bu Qanunda nəzərdə tutulmuş hər bir icbari siğorta növü üzrə ayrılıqda hesablanmalı və *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilən təyinatlar üzrə istifadə olunmalıdır.

## Maddə 27. İcbari Siğorta Bürosu

27.1. İcbari Siğorta Bürosu (bundan sonra - "Büro") zərərçəkən siğorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari siğorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi *təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır*:<sup>62</sup>

27.1.1. Bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari siğorta növlərinin həyata keçirilməsi zamanı, *həmçinin icbari siğortalara dair beynəlxalq siğorta sistemləri çərçivəsində* iştirakçılarının qarşılıqlı fəaliyyətini təmin etmək;<sup>63</sup>

27.1.2. iştirakçılarının bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari siğorta növlərinin həyata keçirilməsi ilə əlaqədar *maraqlarını* dövlət hakimiyyət və yerli idarəetmə orqanlarında, habelə digər orqan və təşkilatlarda təmsil və müdafiə etmək;<sup>64</sup>

27.1.3. bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari siğorta növləri ilə əlaqədar qanunvericiliyin və təcrübi işin təkmilləşdirilməsi üzrə təkliflər vermək;

27.1.4. bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari siğorta növləri üzrə hadisələrin araşdırılması və zərərlərin qiymətləndirilməsi ilə bağlı texniki ekspert müayinələrinin həyata keçirilməsi üçün metodoloji təlimatlar işləyib hazırlamaq və tətbiq etmək;

27.1.5. bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari siğorta növləri üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla münasibətlərdə Büronun iştirakçılarını təmsil etmək;

27.1.6. Azərbaycan Respublikasının ərazisində baş verən hadisələr nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslərə bu Qanunda nəzərdə tutulmuş müvafiq hallarda kompensasiya ödənişlərinin verilməsini təmin etmək və bununla əlaqədar siğorta hadisələrinin araşdırılması və siğorta ödənişlərinin verilməsi zamanı siğortaçılara aid bütün hüquq və vəzifələrdən istifadə etmək;<sup>65</sup>

27.1.7. bu Qanunda nəzərdə tutulan elektron informasiya sisteminin mövcudluğunu, istifadəsini və onun digər elektron informasiya sistemləri ilə əlaqələndirilməsini təmin etmək;

27.1.7-1. özünün təsdiq etdiyi tədbirlər planına uyğun olaraq bu Qanunda nəzərdə tutulmuş icbari siğorta növləri üzrə siğorta hadisələrinin sayının və dəyən zərərlərin azaldılması istiqamətində maarifləndirmə ilə əlaqədar həyata keçirilən tədbirləri maliyyələşdirmək;

27.1.7-2. icbari siğortalara dair beynəlxalq siğorta sistemlərinin iştirakçıları ilə qarşılıqlı əməkdaşlığı həyata keçirmək;

27.1.7-3. bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icbari siğorta şəhadətnamələrinin blanklarını mərkəzləşdirilmiş qaydada çap etdirməklə siğortaçılara ödənişsiz təqdim etmək və onların uçotunu aparmaq;<sup>66</sup>

27.1.8. nizamnaməsində müəyyən edilmiş məqsəd və vəzifələrinə uyğun digər funksiyaları həyata keçirmək.

27.2. Bu Qanunda nəzərdə tutulan hər hansı icbari siğorta növünü aparmağa icazə almaq və bu növ üzrə fəaliyyət göstərmək üçün siğortaçı Büronun iştirakçısı olmalı və müvafiq icbari siğorta növü üzrə müəyyən edilmiş məbləğdə təminat depoziti yerləşdirməlidir.

27.3. Büronun nizamnaməsinə edilən dəyişikliklər hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün bu dəyişikliklərin Büronun bu Qanunla müəyyən edilmiş məqsəd və funksiyalarına uyğunluğu barədə *maliyyə bazarlarına nəzarət orqanının müsbət rəyi ilə birlikdə təqdim* edilməlidir.

27.4. Büro bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağa yönələn hər hansı sahibkarlıq fəaliyyəti ilə yalnız təsərrüfat cəmiyyəti yaratmaq və ya belə cəmiyyətdə iştirak etmək yolu ilə məşğul ola bilər.<sup>67</sup>

### **Maddə 28. Büroda iştirakin qaydası**

28.1. Büronun iştirakçısı olmaq istəyən siğortaçı müvafiq icbari siğorta növünə icazənin verilməsi ilə bağlı *maliyyə bazarlarına nəzarət orqanının* ilkin razılığı ifadə olunan sənədin əlavə olunduğu rəsmi müraciətini Büroya təqdim etməlidir.

28.2. İştirakçı siğortaçı ilə Büro arasındaki qarşılıqlı münasibətlər, o cümlədən siğortaçının Büronun fəaliyyətindəki iştirakı, onun karşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər Büronun nizamnaməsində nəzərdə tutulur.

28.3. İştirak haqqı Büronun iştirakçısı olmaq üçün müraciət etmiş siğortaçının ödəməli olduğu məbləğdir.

28.4. İştirak haqqının məbləği *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilir.

28.5. İştirak haqqının ödənilməsini və bu Qanunun 30.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitinin yerləşdirilməsini təsdiq edən sənədlərin Büroya daxil olduğu tarixdən siğortaçı Büronun iştirakçı siğortaçlarının reyestrinə daxil edilir.

28.6. Bu Qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş iştirak haqqını və 30.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitini ödəyəcəyi halda məcmu kapitalı "Siğorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 79.4-cü və 79.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun gələn və müvafiq icbari siğorta növünə icazənin verilməsi ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ilkin razılığı ifadə olunan sənədi əldə etmiş hər bir siğortaçı Büronun iştirakçıları sırasına daxil edilir.

28.7. İştirakçı siğortaçılardan bu Qanunun 28.6-ci maddəsində göstərilmiş tələblərə uyğun gələn və maliyyə bazarlarına nəzarət orqanının ilkin razılığını əldə etmiş siğortaçının Büronun iştirakçı siğortaçılardan sırasına daxil edilməsi hüququ ilə razılıqlarını ifadə edən müddəə Büronun nizamnaməsində əks edilir.<sup>68</sup>

### **Maddə 29. Büroda iştiraka xitam verilməsi**

29.1. Siğortaçının Büroda iştirakına aşağıdakı əsaslarla xitam verilir:

29.1.1. İştirakçı siğortaçına siğorta fəaliyyətinə verilmiş lisenziya dayandırıldıqda və ya ləğv edildikdə;

29.1.2. İştirakçı siğortaçının bu Qanunda nəzərdə tutulmuş bütün icbari siğorta növləri üzrə fəaliyyəti məhdudlaşdırıldıqda.

29.2. Büroda iştiraka xitam verildiyi halda, Büro müvafiq siğortaçını iştirakçı siğortaçlarının reyestrindən dərhal çıxarır və bu barədə özünün rəsmi internet səhifəsində məlumat yerləşdirməklə, 2 iş günü ərzində həmin siğortaçıya və *maliyyə bazarlarına nəzarət orqanına* bildiriş göndərir.

29.3. Büroda iştiraka xitam verilməsi siğortaçını xitam verilmə tarixinədək bağladığı müvafiq icbari siğorta müqavilələri üzrə bu Qanunda nəzərdə tutulmuş təqvim haqlarını və əlavə haqları ödəmək öhdəliyindən azad etmir.

29.4. İştirakçı siğortaçına siğorta fəaliyyətinə verilmiş lisenziya ləğv edildikdə onun Büroda iştirakı ilə bağlı öhdəliklərinin icrası həmin siğortaçının müvəqqəti inzibatçısı və ya ləğvetmə komissiyası tərəfindən həyata keçirilir.

### **Maddə 30. İştirakçı siğortaçlarının təminat depoziti və təqvim haqları**

30.1. Təminat depoziti kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən biri kimi Büronun iştirakçısı olmaq istəyən siğortaçının Büroya birdəfəlik olaraq ödədiyi məbləğdir.

30.2. Təminat depozitinin məbləği *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilir.

30.3. Təqvim haqları kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən biri kimi iştirakçı siğortaçının bu Qanunda müəyyən edilmiş qaydada Büroya ödədikləri mütəmadi haqlardır.

30.4. Siğortaçı təqvim haqlarını Büronun iştirakçı siğortaçlarının reyestrinə daxil edildiyi tarixdən bu Qanunun 29.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, Büroda iştirakına xitam verildiyi tarixdək ödəyir.

30.5. Təqvim haqlarının hesablanması üçün ilk hesabat dövrü siğortaçının Büronun iştirakçı siğortaçlarının reyestrinə daxil edildiyi rübüñ birinci gündündən növbəti rübüñ birinci gününədək olan dövr hesab edilir.

30.6. Təqvim haqları siğortaçının Büronun iştirakçı siğortaçlarının reyestrinə daxil edildiyi gündən başlayaraq, icbari siğorta müqaviləleri üzrə daxil olan siğorta haqlarının 5 faizi həcmində ödənilir.

30.7. Təqvim haqları hər ay üzrə həmin ayın son tarixindən 15 təqvim günü ərzində Büronun müvafiq hesabına köçürürlür.

### **Maddə 31. İştirakçı siğortaçlarının əlavə haqları**

31.1. Kompensasiya ödənişlərinin verilməsi üçün Büronun kompensasiya ödənişləri ehtiyatı kifayət etmədikdə, belə ödənişlər üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə Büronun istifadə etdiyi öz vəsaiti iştirakçı siğortaçalar tərəfindən ödənilən əlavə haqlar hesabına kompensasiya olunur.

31.2. Büro tərəfindən tələb olunduğu halda əlavə haqların ona ödənilməsinə təminat yaratmaq məqsədi ilə siğortaçı *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilən qaydada şərti öhdəliklər ehtiyatı formalasdırır.

31.3. İştirakçı sigortaçının ödəməli olduğu əlavə haqların məbləği onun bu Qanunda nəzərdə tutulmuş müvafiq icbari sigorta növünə aid sigorta müqavilələri üzrə son bir il müddətində daxil olan sigorta haqlarının bütün iştirakçı sigortaçılardan həmin növə aid sigorta müqavilələri üzrə həmin müddət ərzində daxil olan sigorta haqlarına nisbətinə mütənasib olaraq müəyyən edilir.<sup>69</sup>

31.4. Əlavə haqların ödənilməsinə zərurət yarandıqda, bu haqların hər bir konkret hal üzrə ödənilmə üsulu və müddətini *maliyyə bazarlarına nəzarət orqanı* müəyyən edir.

### **Maddə 32. Kompensasiya ödənişlərinin təyinatı**

32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sigorta haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sigorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir:<sup>70</sup>

32.1.1. sigortaçı müvafiq icbari sigorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə;

32.1.2. üçüncü şəxsin sağlamlığına naməlum *və yaxud oğurlanmış avtonəqliyyat vasitəsilə* zərər vurulduqda;<sup>71</sup>

32.1.3. mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sigorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda,~~bır  
şərtlə ki, zərərçəkən zərərin ovəzinin ödənilməsi ilə bağlı zərərvurana qarşı tələb irəli  
sürməsinə baxmayıaraq, bu tələb təmin edilməmiş olsun.~~<sup>72</sup>

32.2. Bu Qanunun Xüsusi bölməsinin 2-ci fəsli üzrə sigorta olunan, 3-cü və 4-cü fəsilləri üzrə sigorta olunan və ya zərərçəkən üçüncü şəxs, 5-ci fəsli üzrə isə sigortalı və ya sigorta olunan kompensasiya ödənişini tələb etmək hüququna malikdirlər.<sup>73</sup>

32.3. Bu Qanunun Xüsusi bölməsinin 2-ci fəsli üzrə sigorta olunan, 3-cü və 4-cü fəsilləri üzrə zərərçəkən üçüncü şəxs, ona dəymış zərəri ödəmiş olduğu halda isə sigorta olunan, 5-ci fəsli üzrə sigorta olunan, ona dəymış zərəri ödəmiş olduğu halda isə sigortalı kompensasiya ödənişini almaq hüququna malikdirlər.

32.4. Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sigortaçılara aid bütün hüquqlarından istifadə edir.<sup>74</sup>

### **Maddə 33. Kompensasiya ödənişlərinin həyata keçirilməsi**

33.1. Kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin *həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciəti* əsasında ödənilir.<sup>75</sup>

33.2. Kompensasiya ödənişləri üzrə bu ödənişi almaq hüququna malik olan şəxslə Büro arasındaki münasibətlərə müvafiq icbari sigorta ilə bağlı faydalanan şəxs və sigortaçı arasındaki münasibətlər üzrə bu Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə

əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğorta haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş tələblər tətbiq olunur.<sup>76</sup>

33.3. Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi o zaman verilir ki, üçüncü şəxsin sağlamlığına zərər dəyməsinə səbəb olmuş hadisə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğorta müqaviləsinin mövcud olmasının şərti olaraq hesab edildiyi halda siğorta hadisəsi kimi qiymətləndirilə bilsin.

33.4. Kompensasiya ödənişləri müvafiq icbari siğorta növünə dair bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğorta haqqında” Azərbaycan Respublikasının Qanununda siğorta ödənişlərinin verilməsi üçün nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilir.<sup>77</sup>

33.5. Kompensasiya ödənişləri hesablanarkən ~~hər hansı siğortaçı və (və ya)~~ zərərə görə məsuliyyət daşıyan şəxs *və (və ya) onun məsuliyyətini siğortalamış siğortaçı* tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır.<sup>78</sup>

#### **Maddə 34. Büronun *maliyyə bazarlarına nəzarət orqani* ilə qarşılıqlı münasibətləri**

34.1. *Maliyyə bazarlarına nəzarət orqani* Büronun fəaliyyətinin, o cümlədən kompensasiya ödənişlərinin həyata keçirilməsinin tənzimlənməsinə dair müvafiq normativ *xarakterli* aktlar qəbul edir.<sup>79</sup>

34.2. Büro iştirakçı siğortaçlarının bu Qanunla, həmçinin *maliyyə bazarlarına nəzarət orqanının* qayda və təlimatları ilə müəyyən olunmuş tələblərə riayət etməməsi, habelə öhdəliklərini bu Qanuna və ya Büronun nizamnaməsinə uyğun yerinə yetirməməsinə dair ona məlum olan faktlar barədə *maliyyə bazarlarına nəzarət orqanına* məlumat verir.

34.3. *Maliyyə bazarlarına nəzarət orqanı* iştirakçı siğortaçında kompensasiya ödənişinin verilməsi üçün əsas ola biləcək halları aşkar etdikdə, habelə aşağıdakı qərarlardan hər hansı birini qəbul etdiyi tarixdən 1 iş günü müddətində bu barədə Büroya məlumat göndərir:

34.3.1. siğorta fəaliyyətinə lisenziyanın verilməsi;

34.3.2. siğortaçının yenidən təşkil olunması;

34.3.3. iştirakçı siğortaçının lisenziyasının bu Qanunda nəzərdə tutulmuş hər hansı icbari siğorta növü üzrə məhdudlaşdırılması və ya bərpası;

34.3.4. iştirakçı siğortaçının lisenziyasının qüvvəsinin dayandırılması və ya bərpası;

34.3.5. iştirakçı siğortaçiya müvəqqəti inzibatçının təyin edilməsi;

34.3.6. iştirakçı siğortaçının siğorta fəaliyyətinə verilmiş lisenziyasının ləğvi.

34.4. *Maliyyə bazarlarına nəzarət orqanı* nəzarət funksiyalarını həyata keçirərkən, iştirakçı siğortaçlarının bu Qanuna uyğun olaraq Büro qarşısındaki öhdəliklərinin yerinə yetirilməməsi, o cümlədən Büroya ödənilməli olan məbləğlərin tam və ya düzgün ödənilməməsi hallarını aşkar etdikdə, belə halların aradan qaldırılması barədə həmin siğortaçiya icrası məcburi olan göstəriş verərək bu barədə Büronu məlumatlandırır.

#### **Maddə 34-1. İcbari siğortalar üzrə informasiya sistemi<sup>80</sup>**

34-1.1 Bu Qanunda nəzərdə tutulan icbari siğorta növləri üzrə məlumat mübadiləsinin və icbari siğorta növlərinin həyata keçirilməsinə nəzarətin səmərəli təşkili məqsədilə icbari siğorta müqavilələrinin bağlanması üçün lazım olan, siğorta şəhadətnamələrində əks olunan, habelə siğortaçılar, siğortalılar, siğorta olunanlar, siğorta predmeti, siğorta hadisələri, zərərçəkən şəxslər və (və ya) zərər vurulan əmlak və onların sahibləri haqqında məlumatları ehtiva edən vahid elektron informasiya sistemi (bundan sonra – “informasiya sistemi”) qurulur və istifadəsi təmin edilir.

34-1.2. İformasiya sistemi müvafiq məlumatların onun informasiya ehtiyatına internet vasitəsilə daxil edilməsini və ya qəbul olunmasını, orada aydın şəkildə, oxunan vəziyyətdə saxlanılması və emalını təmin etmək imkanlarına malik olmalıdır.

34-1.3. İformasiya sisteminin qurulması və istifadəsi ilə bağlı texniki-proqram kompleksinin formalasdırılması və ona texniki xidmət *maliyyə bazarlarına nəzarət orqanının* nəzarəti altında Büro tərəfindən həyata keçirilir.

### **Maddə 34-2. İformasiya sisteminin məlumatlarla təchiz edilməsi**

34-2.0. Müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan aşağıdakı məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir:

34-2.0.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində əks olunan məlumatlar;

34-2.0.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən müvafiq icazə vəsiqələrində əks olunan məlumatlar;

34-2.0.3. hüquqi şəxslərin (filial və nümayəndəliyin) adı, VÖEN-i və hüquqi ünvanı;

34-2.0.4. nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində əks olunan məlumatlar;

34-2.0.5. hər hansı şəxsin əmək müqaviləsinin mövcudluğu, həmin müqavilənin digər tərəfinin tam adı, bağlılığı tarix və müddəti barədə məlumatlar;

34-2.0.6. orta aylıq əmək haqqı miqdarının hesablanması üçün tələb olunan məlumatlar.<sup>81</sup>

### **Maddə 34-3. İformasiya sisteminin istifadəsinə dair əsas tələblər**

34-3.1. *Maliyyə bazarlarına nəzarət orqanı*, müvafiq icra hakimiyyəti orqanı, Büro, Büronun iştirakçısı olan siğortaçılar, həmçinin siğortalılar informasiya sisteminin istifadəçiləri hesab edilirlər.

34-3.2. Müvafiq məlumatların informasiya sisteminə daxil edilməsi yolu ilə icbari siğorta müqaviləsinin bağlanması və müqavilədə əks olunan bütün məlumatların həmin sistemdə saxlanılması siğortaçı tərəfindən təmin edilməlidir.

34-3.3. Siğortaçı və Büro baş vermiş siğorta hadisəsinin tənzimlənməsi üçün lazım olan bütün məlumatları informasiya sistemindən əldə etmək imkanına malik olmaqla yanaşı, siğorta hadisəsinə dair informasiya sisteminin elektron qaydada tələb etdiyi məlumatları ora daxil etməli və saxlanılmasını təmin etməlidirlər.

34-3.4. İnformasiya sistemi sigortalının bağladığı icbari sigorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə və internet vasitəsilə təsdiqləyici məlumat almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını təmin etməlidir. Sigorta müqaviləsi bağlanarkən sigortalını bu imkanın hüquqi və texniki xüsusiyyətləri barədə aydın yazılı şəkildə məlumatlandırmaq sigortaçının vəzifəsidir.

34-3.5. Məlumatlı informasiya sisteminə daxil edən istifadəçi həmin məlumatı aid olduğu şəxsin tələbi ilə ona təqdim etməlidir.

#### **Maddə 34-4. İnformasiya sistemindən məlumatların əldə edilməsi**

34-4.0. İnformasiya sisteminin istifadəçiləri onun informasiya ehtiyatından aşağıdakı məlumatları əldə etmək imkanına malikdirlər:

34-4.0.1. Sığortalılar – bağladıqları sigorta müqavilələri və həmin müqavilələr üzrə verilmiş sigorta ödənişləri barədə məlumatlar;

34-4.0.2. Büronun iştirakçısı olan sigortaçilar – özlərinin bağladığı sigorta müqavilələri və öz tərəflərindən verilmiş sigorta ödənişlərinə münasibətdə ayrı-ayrı, həmçinin ümumiləşdirilmiş məlumatlar;

34-4.0.3. *maliyyə bazarlarına nəzarət orqanı* və Büro – informasiya sisteminin informasiya ehtiyatında olan istənilən məlumatlar;

34-4.0.4. müvafiq icra hakimiyyəti orqanı – informasiya sisteminin şamil olunduğu icbari sigorta növləri üzrə üzərinə icbari sigorta etdirmək vəzifəsi qoyulmuş şəxslərin bağladığı icbari sigorta müqavilələrinin mövcudluğunun təsdiqi, sigorta müqaviləsinin tərəfi olan sigortaçının adı, sigorta şəhadətnaməsinin nömrəsi və qüvvədə olma müddəti barədə məlumatlar.

## **II. XÜSUSİ BÖLMƏ<sup>82</sup>**

### **2-ci fəsil<sup>83</sup>**

#### **Daşınmaz əmlakın icbari sigortası**

#### **Maddə 35. Daşınmaz əmlakın icbari sigortasının məqsədi və təyinatı**

35.1. Daşınmaz əmlakın icbari sigortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

35.2. Bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə ~~siyahı~~ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sigortası icbaridir.<sup>84</sup>

35.3. Aşağıdakılar icbari sigortaya cəlb olunmur:

35.3.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş daşınmaz əmlak;<sup>85</sup>

35.3.2. tikintisi başa çatmayan daşınmaz əmlak;

35.3.3. qəzalı vəziyyətdə olan daşınmaz əmlak;

35.3.4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak.<sup>86</sup>

35.4. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari siğortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

35.5. Yaşayış binası bu Fəslin tələblərinə uyğun olaraq icbari siğorta etdirilmiş olduğu halda, həmin binada yerləşən qeyri-yaşayış sahələrinin bu Fəslin məqsədləri üçün icbari siğorta etdirilməsi tələb olunmur.

### **Maddə 36. Daşınmaz əmlakın icbari siğortası üzrə siğorta hadisəsi**

36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi siğorta hadisəsi hesab olunur:

36.1.1. yanğın, ildirim düşməsi;

36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;

36.1.3. elektrik naqillərində baş verən qısa qapanma;

36.1.4. buخار qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;

36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrdən, yaşayış evlərindən və binalardan, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;

36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;

36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi;

36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, firtina, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;

36.1.9. üçüncü şəxslərin hərəkətləri.

36.2. Bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə risklər üzrə siğorta təminatları tərəflər arasında bağlanan könüllü siğorta müqaviləsində müəyyən edilir.

36.3. Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi siğorta hadisəsi hesab olunmur:

36.3.1. siğortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;

36.3.2. siğortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdir, belə əmlaka zərərin dəyməsi;

36.3.3. hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin öğurlanması;

36.3.4. qrunt sularının səviyyəsinin dəyişməsi;

36.3.5. suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.

#### **Maddə 37. Daşınmaz əmlakını icbari siğorta etdirməli olan şəxslər**

Mülkiyyətində bu Qanunun 35.2.-ci maddəsində nəzərdə tutulmuş hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada siğorta etdirməlidir.

#### **Maddə 38. Daşınmaz əmlakın icbari siğortası üzrə siğortalı**

Sahibi olduğu daşınmaz əmlakın icbari siğortası müqaviləsini bağlayan və müvafiq icbari siğorta şəhadətnaməsinin adına verildiyi şəxs siğortalı hesab edilir.

#### **Maddə 39. Daşınmaz əmlakın icbari siğortası üzrə siğorta məbləğləri və azadolma məbləğləri**

39.1. Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari siğortası üzrə siğorta məbləğləri aşağıdakı qaydada müəyyən olunur:

39.1.1. tikililər və binalar üzrə – siğorta predmeti olan əmlakin yerləşdiyi yerdə eyni cür tikilinin və binanın inşasının dəyəri – bərpa dəyəri məbləğində. Bərpa dəyəri müəyyən edilərkən materialların köhnəlmə əmsalı və siğorta predmeti olan əmlakın texniki vəziyyəti nəzərə alınır;

39.1.2. Qeyri-yaşayış sahələri üzrə – siğorta predmeti olan əmlakin yerləşdiyi yerdə eyni cür və həmin texniki vəziyyətdə olan əmlakin orta bazar dəyəri məbləğində.

39.2. Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari siğortası üzrə azadolma məbləği müvafiq icbari siğorta müqaviləsində razılıdırılır.

39.3. Yaşayış evləri və mənzillərin icbari siğortası üzrə siğorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir:

39.3.1. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə siğorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat;

39.3.2. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə siğorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat;

39.3.3. digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə siğorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat.

39.4. Bu Qanunun 39.3-cü maddəsində müəyyən edilən siğorta məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda da siğorta hadisəsi nəticəsində dəyən zərər siğorta məbləğindən artıq olmamaq şərtilə tam həcmidə ödənilir.

#### **Maddə 40. Daşınmaz əmlakın icbari siğortası üzrə siğorta haqları**

40.1. Daşınmaz əmlakın icbari siğortası üzrə siğorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin siğorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir.

40.2. Daşınmaz əmlakın icbari siğortası üzrə siğorta tariflərinin müəyyənləşdirilməsi qaydası, yaşayış evlərinə və mənzillərə münasibətdə siğorta məbləğinin 0,2 faizindən artıq olmamaq şərtilə *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilir.

40.3. Ünvanlı dövlət sosial yardımına almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari siğortası üzrə siğorta haqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir.

**Maddə 40-1. Daşınmaz əmlakın icbari siğortası üzrə təkrarsığorta məliyyatlarına dair əlavə tələb<sup>87</sup>**

*Sığortaçıların təbii fəlakətlər üzrə verdiyi siğorta təminatları ilə bağlı risklər Büro tərəfindən müəyyən edilən vahid təkrarsığorta programına uyğun olaraq təkrarsığorta etdirilir. Belə risklərin təkrarsığorta etdirilməsi zamanı Büro iştirakçı sığortaçılardan onların vahid təmsilçisi kimi çıxış edir.*

**Maddə 41. Daşınmaz əmlakın icbari siğortası üzrə siğorta ödənişi**

41.1. Daşınmaz əmlakın icbari siğortası üzrə siğortalanmış əmlaka dəyən zərərə görə siğorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq siğorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.

41.2. Şəxs mülkiyyətində və (və ya) sahibliyində olan bu Qanunun 35.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlakını siğorta etdirmək vəzifəsini yerinə yetirmədikdə, həmin əmlaka dəymış zərərə görə dövlət vəsaiti hesabına kompensasiya verilməsi barədə səlahiyyətli dövlət orqanları tərəfindən müvafiq qərar verildiyi halda, ödənilə biləcək belə kompensasiyanın məbləği zərər məbləğinin 20%-dən artıq ola bilməz.

**3-cü fəsil**

**Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari siğortası**

**Maddə 42. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari siğortasının məqsədi və təyinatı**

42.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari siğortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

42.2. Təyinatı bu Qanunun 42.3-cü maddəsi ilə müəyyən edilmiş hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin siğortası icbaridir.

42.3. Bu Fəslin məqsədləri üçün istismarı ilə bağlı mülki məsuliyyətin siğortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq

fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür.

#### **Maddə 43. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətini icbari sığorta etdirməli olan şəxslər**

43.1. Mülkiyyətində bu Qanunun 42.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı əmlak olan və ya belə əmlaka faktiki sahibliyi həyata keçirən, həmçinin onu icarəyə götürmiş və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən müvafiq şəxslər bu Fəslin məqsədləri üçün həmin əmlakın sahibi hesab olunurlar.

43.2. Aşağıdakı şəxslər sahibi olduğu, bu Qanunun 42.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı əmlakın istismarı, o cümlədən müvafiq sahədə inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir:

43.2.1. hüquqi şəxslər;

43.2.2. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

#### **Maddə 44. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsi**

44.1. Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərcəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur:

44.1.1. elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanığının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;

44.1.2. qaz partlayışı;

44.1.3. elektrik naqillərində baş verən qısa qapanma;

44.1.4. su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;

44.1.5. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.

#### **Maddə 45. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığortalı və sığorta olunan**

45.1. Sahibi olduğu daşınmaz əmlakın istismarı, o cümlədən müvafiq sahədə inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması ilə bağlı üçüncü şəxslərə vurulan zərərə görə əmlak mənafelərinin sığortası üzrə sığortaçı ilə mülki məsuliyyətin icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir.

45.2. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, bu Fəslə uyğun olaraq istismarı, o cümlədən ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması ilə bağlı sahibinin mülki məsuliyyəti sığortalanmış əmlaklı qanuni əsaslarla istifadə edən və ya onun ərazisində belə əsaslarla fəaliyyət göstərən

istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi siğortalanmış siğorta olunan hesab edilir.

#### **Maddə 46. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari siğortası üzrə üçüncü şəxslər**

Bu Qanunun 7-ci maddəsində müəyyən edilən istisna nəzərə alınmaqla, müvafiq icbari siğorta müqaviləsinin tərəfi olmayan, siğortalının və ya siğorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən bu Qanunun 42.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı əmlakın olduğu yerə, həmçinin inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparıldığı əraziyə giriş müvafiq qaydada qadağan olunmadığı halda, həmin əraziyə daxil olan belə şəxslər, habelə onların ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar.

#### **Maddə 47. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari siğortası üzrə siğorta məbləğləri**

47.1. Siğorta hadisəsi nəticəsində üçüncü şəxslərə dəyən zərər üzrə siğorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:

47.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi siğorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;

47.1.2. əmlaka dəyən zərər üzrə 50.000 manat.

#### **Maddə 48. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari siğortası üzrə siğorta haqları**

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari siğortası üzrə siğorta haqlarının məbləği müvafiq əmlakın təyinatından asılı olaraq, *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilir.

#### **Maddə 49. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari siğortası üzrə siğorta ödənişi və subroqasiya hüququ**

49.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari siğortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə siğorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq siğorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.

49.2. Siğortaçının siğortaliya və ya siğorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, siğortalının və ya siğorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat,

təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun.

#### 4-cü fəsil

##### **Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası**

###### **Maddə 50. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortasının məqsədi və təyinatı**

50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

50.2. Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin siğortası icbaridir:

50.2.1. Mühərrikinin silindrlerinin həcmi 50 sm<sup>3</sup>-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri:

50.2.1.1. minik avtomobiləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

50.2.1.2. yük avtomobiləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

50.2.1.3. mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

50.2.1.4. motosikletlər və motorollerlər;

50.2.1.5. traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri.

50.2.2. trolleybuslar və tramvaylar.

###### **Maddə 50-1. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə icbari siğorta müqaviləsinin növləri<sup>88</sup>**

50-1.0. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə icbari siğorta müqaviləsinin aşağıdakı növləri var:

50-1.0.1. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan icbari siğorta müqaviləsi (bundan sonra - standart siğorta müqaviləsi);

50-1.0.2. digər ölkədə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının ərazisinə daxil olarkən sürücüsü tərəfindən bu Qanunun 63-1.2-ci maddəsində nəzərdə tutulmuş Yaşıl Kart təqdim olunmayan avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan siğorta müqaviləsi (bundan sonra - sərhəd siğorta müqaviləsi);

50-1.0.3. bu Qanunun 4-1-ci fəslinə uyğun olaraq bağlanmış beynəlxalq siğorta müqaviləsi (bundan sonra - Azərbaycan Yaşıl Kartı).

###### **Maddə 50-2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası növü üzrə fəaliyyətlə məşğul olmaq istəyən siğortaçılara dair əlavə tələb**

*Sığortaçı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyət göstərməsi üçün bu Qanunun 63-4-cü maddəsində nəzərdə tutulmuş Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilməlidir.*

**Maddə 50-3. Standart və sərhəd sığorta müqavilələrinin bağlanmasına dair əlavə tələb<sup>89</sup>**

*Bu Qanunun 50-1.0.1-ci və 50-1.0.2-ci maddələrində nəzərdə tutulan icbari sığorta müqaviləleri "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında bağlanır.*

**Maddə 51. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə dair əlavə tələb və ona xitam verilməsinin əlavə əsası<sup>90</sup>**

~~51.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi yalnız bu Fəsildə nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır.<sup>91</sup>~~

51.2. Bu Qanunun Ümumi bölməsində icbari sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulmuş müddəalar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə, bu Qanunun 51.3-cü maddəsi nəzərə alınmaqla şamil edilir.

51.3. Bu Qanuna uyğun olaraq bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var.<sup>92</sup>

**Maddə 52. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi**

52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymmiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

52.2. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir.

**Maddə 52-1. Avtonəqliyyat vasitəsinə dəyən zərərlərin tənzimlənməsi üzrə əlavə tələb<sup>93</sup>**

52-1.1. Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sigortalamış sığortaçıdan tələb edir:

52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə;

52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari siğorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdiyidə.

52–1.2. Zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin siğorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir.

52–1.3. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada siğortalamış siğortaçı tərəfindən ödənilməsi zamanı həmin siğortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan siğortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

### **Maddə 53. Mülki məsuliyyəti icbari siğorta etdirilməli olan avtonəqliyyat vasitəsi sahibləri, siğortalı və siğorta olunan**

53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu *icarə və ya digər əşya hüquqlarına dair müqavilə* və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.<sup>94</sup>

53.2. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsinə nəzərə almaqla, icbari qaydada siğorta etdirməlidir.

53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari siğorta etdirərək siğorta haqqı ödəyən və müvafiq icbari siğorta müqaviləsinin tərəfi olan şəxs siğortalı hesab edilir.

53.4. İcbari siğorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq siğortalanmış avtonəqliyyat vasitəsinə qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi siğortalanmış siğorta olunan hesab edilir.

### **Maddə 54. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə üçüncü şəxslər**

Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari siğorta müqaviləsinin tərəfi olmayan, siğortalının və ya siğorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükleri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar.

### **Maddə 55. Növündən asılı olaraq, icbari siğorta müqaviləsinin müddəti və qüvvəyə minməsi<sup>95</sup>**

- 55.1. Standart siğorta müqaviləsi 12 ay müddətinə bağlanır.
- 55.2. Sərhəd siğorta müqaviləsi bir, üç, altı və ya on iki ay müddətinə bağlanır.
- 55.3. Azərbaycan Yaşıl Kartı bir, üç, altı və ya on iki ay müddətinə bağlanır.
- 55.4. Sərhəd siğorta müqaviləsi bağlandığı andan qüvvəyə minir.
- 55.5. Standart siğorta müqaviləsi şəhadətnamədə başqa cür müəyyən edilməmişdirsa, bağlandığı andan qüvvəyə minir.
- 55.6. Azərbaycan Yaşıl Kartı, onda başqa cür müəyyən edilməmişdirsa, bağlandığı andan qüvvəyə minir.

**Maddə 56. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə siğorta məbləğləri**

56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortasına dair standart və sərhəd siğorta müqavilələri üzrə siğorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:<sup>96</sup>

56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə siğorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;

56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğorta müqaviləsi üzrə siğorta məbləğləri müvafiq siğorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.

**Maddə 57. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə siğorta haqları**

57.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə siğorta haqqı məbləğlərinin hesablanması qaydası *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyənləşdirilir.

57.2. Bir ay müddətinə bağlanmış icbari siğorta müqavilələri üzrə siğorta haqqı müvafiq illik siğorta haqqının 20 faizi nisbətində ödənilir.<sup>97</sup>

**Maddə 58. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə siğorta ödənişi**

58.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə siğorta ödənişinin verilməsi üçün bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq sənədlərlə yanaşı, siğorta olunanın sürücülük vəsiqəsinin surəti də tələb olunur.

58.2. Bu Qanunun 17.1.4-cü maddəsinə uyğun olaraq, siğorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən müvafiq icra hakimiyyəti orqanının verdiyi yol-nəqliyyat hadisəsi haqqında arayış aşağıdakı şərtlərin hər birinin mövcud olduğu

hallarda, habelə hadisə iştirakçlarının tərtib etdiyi və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu sığortaçıya təqdim etmələri şərtlə tələb olunmur:

58.2.1. Hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə ~~və hadisənin baş verdiyi anda hər iki avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyəti bu Fəsildə nəzərdə tutulmuş qaydada sığortalanmış olduqdə~~<sup>98</sup>;

58.2.2. hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqdə;

58.2.3. hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;

58.2.4. hadisə nəticəsində dəymmiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.

58.3. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqlı hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymmiş zərərə mütənasib hissəsində həyata keçirilir.

58.3-1. *Sığorta hadisəsi hesab edilə bilən yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin sürücüsü, sərnişini və ya piyada olarsa, həmin avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış sığortaçı səlahiyyətli dövlət orqanının bu faktı təsdiqləyən arayışını və ölüm haqqında müvafiq şəhadətnamənin surətini aldığı tarixdən 2 iş günü müddətində ölü şəxsin ailə üzvlərinə sığorta məbləğinin 20 faizi həcmində kompensasiya ödəyir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilərsə, sığorta ödənişinin qalan məbləği də bu Qanunda müəyyən edilmiş qaydada ödənilir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilmədiyi halda isə, piyadanın vurulması hali istisna olmaqla, ödənilmiş kompensasiya həcmində zərərvurana və ya onun mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı subroqasiya hüququ yaranır.*<sup>99</sup>

58.3-2. *Fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır.*<sup>100</sup>

58.4. Bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışın bu Fəslin məqsədləri üçün tələb olunan forması *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilir.

58.5. Bu Qanunun 58.2-ci maddəsində nəzərdə tutulmuş protokolun forması və tərtib edilmə qaydası *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilir.

## **Maddə 59. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemi<sup>101</sup>**

59.1. ~~Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə məlumat mübadiləsinin və bu sığortanın həyata keçirilməsinə nəzarətin səmərəli təşkili məqsədilə həmin icbari sığortası üzrə, o cümlədən icbari sığorta müqavilələri və sığorta hadisələri, sığortaçılardan, sığortahıllar, sığorta olunanlar, zərərçəkən şəxslər və (və ya)~~

~~zərərvurulan əmlak, avtonəqliyyat vasitələri və onların sahibləri haqqında, habelə müvafiq icbari sigorta müqavilələri üzrə statistik və digər məlumatları ehtiva edən vahid elektron informasiya sistemi (bundan sonra "informasiya sistemi") qurulur və istifadəsi təmin edilir.~~

~~59.2. İformasiya sistemi müvafiq məlumatların onun informasiya ehtiyatına internet vasitəsilə daxil edilməsi və ya qəbul olunmasını, orada aydın şəkildə, oxunaqlı vəziyyətdə saxlanılması və emalını təmin etmək imkanlarına malik olmalıdır.~~

~~59.3. İformasiya sisteminin qurulması və istifadəsi ilə bağlı texniki program kompleksinin formalasdırılması və ona texniki xidmət sigorta nəzarəti orqanının nəzarəti altında Büro tərəfindən həyata keçirilir.~~

#### **Maddə 60. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sigortası üzrə informasiya sisteminin məlumatlarla təchiz edilməsi**

~~60.1. İformasiya sisteminin qurulması və istifadəsinin təmin edilməsi zamanı həmin sistemin funksiyalarının səmərəli və vaxtında həyata keçirilməsi üçün Büro fiziki və hüquqi şəxslərdən, həmçinin dövlət orqanlarından məlumatlar, o cümlədən sigorta sərrini təşkil edən məlumatlar almaq hüququna malikdir.~~

~~60.2. Müvafiq icra hakimiyyəti orqanları öz elektron informasiya ehtiyatlarında mövcud olan aşağıdakı məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatların informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidirlər:~~

~~60.2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində eks olunan məlumatlar;~~

~~60.2.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən müvafiq icazə vəsiqələrinde eks olunan məlumatlar;~~

~~60.2.3. hüquqi şəxslərin (filial və nümayəndəliyin) adı, VÖEN i və hüquqi ünvani;~~

~~60.2.4. avtonəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində eks olunan məlumatlar.~~

#### **Maddə 61. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sigortası üzrə informasiya sisteminin istifadəsinə dair əsas tələblər**

~~61.1. Sigorta nəzarəti orqanı, müvafiq icra hakimiyyəti orqanı, Büro və Büronun iştirakçısı olan sigortaçılar informasiya sisteminin istifadəçiləri hesab edilirlər.~~

~~61.2. İcbari sigorta müqaviləsinin müvafiq məlumatların informasiya sisteminə daxil edilməsi yolu ilə bağlanması və müqavilədə eks olunan bütün məlumatların həmin sistemdə saxlanılması sigortaçı tərəfindən təmin edilməlidir.~~

~~61.3. Sigortaçı və Büro baş vermiş sigorta hadisəsinin tənzimlənməsi üçün lazım olan bütün məlumatları informasiya sistemindən əldə etmək imkanına malik olmaqla yanaşı, sigorta hadisəsinə dair informasiya sisteminin elektron qaydada tələb etdiyi məlumatları ora daxil etməli və saxlanılmasını təmin etməlidirlər.~~

~~61.4. İformasiya sistemi sigortalının bağlılığı icbari sigorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə və internet vasitəsilə təsdiqləyici bilgi almaq və həmin müqavilədə eks olunan məlumatları əldə etmək imkanını təmin etməlidir.~~

~~61.5. İnfomasiya sisteminə daxil edilmiş hər hansı məlumatata yalnız Büronun razılığı ilə və həmin məlumatı daxil etmiş istifadəçi tərəfindən düzəliş edilə bilər.~~

~~61.6. Məlumatı infomasiya sisteminə daxil edən istifadəçi həmin məlumatı aid olduğu şəxsin tələbi ilə ona təqdim etməlidir.~~

~~61.7. İnfomasiya sisteminin istifadəçiləri həmin sistem vasitəsilə əldə etdikləri fərdi məlumatların, habelə siğorta sırrı hesab edilən məlumatların istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməməyə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.~~

#### **~~Maddə 62. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə infomasiya sistemindən emal olunmuş məlumatların əldə edilməsi~~**

~~62.1. Siğorta müqavilələri və siğorta hadisələri barədə infomasiya sisteminin infomasiya ehtiyatından emal edilərək ümumiləşdirilmiş məlumatları yalnız aşağıdakı şəxslər əldə etmək imkânına malik olmalıdırlar:~~

~~62.1.1. Özlərinin bağlılığı siğorta müqavilələri və öz tərəflərindən verilmiş siğorta ödənişlərinə münasibətdə Büronun iştirakçısı olan siğortaçılar;~~

~~62.1.2. İnfomasiya sisteminin infomasiya ehtiyatında olan bütün məlumatlara münasibətdə siğorta nəzarəti orqanı və Büro.~~

#### **~~Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə subroqasiya hüququ~~**

~~63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə baş vermiş siğorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da siğorta ödənişi vermiş siğortaçının hadisəni törətmış şəxsə qarşı verilmiş siğorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.<sup>102</sup>~~

~~63.2. Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-ci və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir.~~

~~63.3. Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındaki tələb hüququ həmin ödəniş həcmində Büroya keçir.~~

~~63.4. Zərərvuranın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə bu Qanunun 32.1.3-cü maddəsində nəzərdə tutulmuş kompensasiya ödənişinin həyata keçirilməsi zamanı subroqasiya hüququ yaranır.<sup>103</sup>~~

~~63.5. Bu Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş siğortaçı siğorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada siğortalılmış siğortaçiya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada siğortalılmış siğortaçı subroqasiya hüququ irəli sürmiş siğortaçı qarşısında siğorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır.<sup>104</sup>~~

## **Yaşıl Kart Sistemi**

### **Maddə 63-1. Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar**

63-1.1. Bu fəsildə avtonəqliyyat vasitələrinin qeydiyyatdan keçdiyi ölkədən xaricdə istifadəsi zamanı üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyər zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması halında siğorta ödənişlərinin verilməsini təmin edən, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət göstərən beynəlxalq avtonəqliyyat vasitələri siğortası kart sisteminiə (bundan sonra - Yaşıl Kart Sistemi) aid məsələlər tənzimlənir.

63-1.2. Yaşıl Kart – Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası və avtonəqliyyat vasitələri siğortaçılarının milli bürolarının beynəlxalq assosiasiyası, eyni zamanda Yaşıl Kart Sisteminin idarəedici təşkilatı olan Bürolar Şurası (bundan sonra - Bürolar Şurası) tərəfindən qəbul edilmiş formada bağlanan, Bürolar Şurasının üzvü olan istənilən ölkədə aid olduğu avtonəqliyyat vasitəsinin istifadəsi ilə bağlı mülki məsuliyyətin icbari siğortasının mövcudluğunu təsdiq edən beynəlxalq siğorta müqaviləsidir.

63-1.3. Yaşıl Kart Sistemi çərçivəsində zərərlərin tənzimlənməsi Bürolar Şurasının Baş Assambleyası tərəfindən 2002-ci il 30 may tarixində qəbul edilmiş, 2008-ci il 29 may tarixində yenilənmiş və Bürolar Şurası tərəfindən vaxtaşırı dəyişdirilə bilən qaydalarla (bundan sonra - Daxili Reqlament) və Bürolar Şurasının bildirişləri, qaydaları və təlimatlarında nəzərdə tutulmuş qaydada həyata keçirilir.

63-1.4. Azərbaycan Respublikasında Yaşıl Kart Sistemi üzrə əlaqələndirici ixtisaslaşdırılmış təşkilat kimi Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını Büro həyata keçirir.

63-1.5. Büro öz iştirakçlarını Yaşıl Kart blankları ilə mərkəzləşdirilmiş qaydada təmin edir. Yaşıl Kart blankı Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Quru Nəqliyyatı Komitəsinin Yol nəqliyyatı üzrə işçi qrupu tərəfindən 1949-cu il 25 yanvar tarixində qəbul olunmuş, 2004-cü il 17-19 fevral tarixlərində keçirilən 66-ci sessiyada Quru Nəqliyyatı Komitəsinin qəbul etdiyi yol nəqliyyatının təkmilləşdirilməsi üzrə yeniləmərək konsolidasiya edilmiş Qərarın 1 sayılı Əlavəsi ilə əvəz olunmuş 5 sayılı Təsviyədə (bundan sonra - 5 sayılı Təsviyə) nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır.

63-1.6. Büronun iştirakçıları fərdi, yaxud kollektiv qaydada zərərlərin tənzimlənməsini Büroya həvalə edə bilərlər.

### **Maddə 63-2. Yaşıl Kart Sisteminə aid ümumi tələblər**

63-2.1. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsi Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkə ərazisində müvəqqəti istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisini tərk etməzdən əvvəl, bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş icbari siğorta müqaviləsini bağlayaraq Azərbaycan Yaşıl Kartını əldə etməlidir.

63-2.2. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycan Yaşıl Kartını yalnız Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli siğortaçılarla bağlayır.

63–2.3. Azərbaycan Yaşıl Kartı yalnız onda göstərilənlərin siyahısından istisna edilməyən ölkələrin ərazilərində qüvvədə hesab edilir.

63–2.4. Xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələrinin sahiblərindən Azərbaycan Respublikasının ərazisinə daxil olarkən, sərhəd siğorta müqaviləsini bağlamaq tələb olunmur.

63–2.5. Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçmiş və qüvvədə olan Azərbaycan Yaşıl Kartına malik avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən Yaşıl Kart Sisteminin tətbiq edildiyi digər ölkədə vurulan zərər üçün siğorta məbləğləri kimi həmin ölkənin qanunlarına uyğun olaraq müəyyən edilmiş siğorta məbləğlərinin və bu Qanunun 56.1-ci maddəsində nəzərdə tutulmuş siğorta məbləğlərinin böyük olunu götürülür.

63–2.6. Büro Yaşıl Kart Sistemi çərçivəsində iştirakçılarının öhdəliklərinə görə öhdəlik daşıyır, iştirakçı siğortaçılar isə Büronun öhdəlikləri üçün birgə və fərdi məsuliyyət daşıyırlar.

### **Maddə 63–3. Büronun Yaşıl Kart Sistemində iştirakla bağlı funksiyaları**

63–3.0. Büro Yaşıl Kart Sistemində iştirakla və Bürolar Şurasında üzvlüyü ilə əlaqədar aşağıdakı funksiyaları həyata keçirir:

63–3.0.1. Yaşıl Kart Sistemində iştirakla bağlı iştirakçılarının fəaliyyətini təmin etmək;

63–3.0.2. Yaşıl Kart Sistemində iştirakla əlaqədar Büro və onun iştirakçıları üçün məcburi xarakter daşıyan qayda və təlimatlar hazırlamaq və qəbul etmək, həmin qayda və təlimatlara riayət olunmadıqda "Siğorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə uyğun olaraq təqdimat verilməsi üçün maliyyə bazarlarına nəzarət orqanı qarşısında vəsatat qaldırmaq;

63–3.0.3. Azərbaycan Yaşıl Kart blanklarının formasını 5 sayılı Təvsiyədə müəyyən edilmiş tələblərə uyğun şəkildə təsdiq etmək, həmin blankları mərkəzləşdirilmiş qaydada çap etdirmək;

63–3.0.4. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və sahibinin mülki məsuliyyəti siğortalanmış avtonəqliyyat vasitələrinin xaricdə istifadəsi nəticəsində dəyən zərərlərin tənzimlənməsi ilə bağlı iştirakçısının adından və onun vəsaitləri hesabına xarici ölkələrin yaşıl kart bürolarına zəmanət vermək;

63–3.0.5. xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində dəyən zərərlərin tənzimlənməsi və belə zərərlərə görə siğorta ödənişlərinin həyata keçirilməsinə dair zəmanət vermək;

63–3.0.6. Yaşıl Kart Sistemi çərçivəsində Bürolar Şurası ilə münasibətlərdə Büronun iştirakçı siğortaçılarını təmsil etmək;

63–3.0.7. xarici ölkələrin Yaşıl Kart büroları ilə sənədlərin qarşılıqlı tanınmasına dair ikitarəfli sazişlər bağlamaq;

63–3.0.8. xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələri sahiblərinin Azərbaycan Respublikası ərazisində istifadəsi nəticəsində dəyən zərərlə bağlı siğorta ödənişlərinin Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini təmin etmək, bununla əlaqədar yaranan hüquqlarını həyata keçirmək üçün Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada zəruri hərəkətlər etmək, habelə belə zərər və hüquqlarla bağlı Daxili Reqlamentlə və Bürolar Şurasının bildiriş, qayda və təlimatlarında nəzərdə tutulan digər hərəkətləri etmək;

63–3.0.9. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələrinin Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkələrin ərazisində istifadəsi nəticəsində dəyən zərərlərin Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada tənzimlənməsini təşkil etmək və ya əvəzini bilavasitə ödəmək, belə zərər və hüquqlarla bağlı Daxili Reqlamentlə və Bürolar Şurasının qayda və təlimatlarında nəzərdə tutulan digər hərəkətləri etmək;

63–3.0.10. ödəmə qabiliyyətini itirmiş, verdiyi Yaşıl Kart saxta hesab edilmiş, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası növü ilə məşğul olmaq icazəsi ləğv edilmiş və ya ləğvetmə prosesinə başlanılmış iştirakçı siğortaçlarının Yaşıl Kart Sistemində iştirakı ilə bağlı öhdəlikləri üzrə xarici ölkələrin Yaşıl Kart bürolarına zəmanət vermək;

63–3.0.11. Büronun Yaşıl Kart Sistemində iştirakı ilə əlaqədar, Bürolar Şurasının qayda və təlimatları ilə tələb olunan qaydada maliyyə təminatını (Büronun Yaşıl Kart Sistemində iştirakı ilə bağlı öhdəlikləri üzrə bank zəmanətini və təkrarsığorta programını) maliyyə bazarlarına nəzarət orqanı ilə razılışdırmaqla Bürolar Şurasına təqdim etmək;

63–3.0.12. iştirakçı siğortaçlarının Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyəti ilə əlaqədar maliyyə öhdəliklərini əhatə etmək məqsədilə bu Qanunla müəyyən edilmiş qaydada cari öhdəliklər ehtiyatını formalasdırmaq;

63–3.0.13. Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət üzrə məlumat mübadiləsini və nəzarəti təmin etmək məqsədilə informasiya sistemində malik olmaq, həmçinin informasiya və təşkilati-texniki təminatın həyata keçirilməsi üçün tədbirlər görmək;

63–3.0.14. Yaşıl Kart Sistemi çərçivəsində zərərlərin qiyamətləndirilməsinin təmin olunması istiqamətində tədbirlər görmək;

63–3.0.15. Yaşıl Kart Sistemi çərçivəsində siğorta risklərinin bölüsdürülməsi üzrə vahid təkrarsığorta programını müəyyən etmək və belə risklərin təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığorta müqavilələrində iştirakçı siğortaçlarının adından onların vahid təmsilçisi kimi çıxış etmək;

63–3.0.16. Büronun Yaşıl Kart Sistemində iştirakı ilə əlaqədar bu Qanundan, Daxili Reqlamentdən və ya Bürolar Şurasının qəbul etdiyi qayda və ya təlimatlardan irəli gələn digər funksiyaları yerinə yetirmək.

#### **Maddə 63–4. Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan siğortaçının reyestri**

63–4.1. Yalnız Büronun iştirakçısı olan siğortaçının Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərməsinə yol verilir. Büro Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan siğortaçının reyestrini aparır.

63–4.2. Büro iştirakçısı olan siğortaçı Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan siğortaçının reyestrinə daxil edildiyi tarixdən həmin sistem çərçivəsində fəaliyyət göstərə bilər.

63–4.3. Büro tərəfindən formalasdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba məbləği maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyənləşdirilən birdəfəlik pul vəsaiti yerləşdiridiyi halda məcmu kapitalı "Siğorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 79.4-cü və 79.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun gələn siğortaçı

*Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan siğortaçının reyestrinə daxil edilir.*

**63-4.4.** Büro Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan siğortaçının reyestrinə daxil edilən siğortaçı barədə məlumatı onun reyestrə daxil edildiyi tarixdən 5 iş günü ərzində maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.

**63-4.5.** Büro Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan siğortaçının reyestrini öz rəsmi internet səhifəsində yerləşdirməklə mütləmədi yenilənməsini, həmçinin rübdə bir dəfə rəsmi mətbuatda dərc etdirilməsini təmin etməlidir.

#### ***Maddə 63-5. Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan siğortaçının təqvim haqları***

**63-5.1.** Bu Qanunun 63-4.3-cü maddəsində göstərilən birdəfəlik ödənişdən əlavə, Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan siğortaçı təqvim ayı ərzində bağladığı Yaşıl Kart müqavilələri üzrə daxil olan siğorta haqlarının ümumi məbləğinin 5 faizi miqdardında aylıq təqvim haqlarını növbəti təqvim ayının 15-dən gec olmayıaraq Büronun müvafiq hesabına ödəyir.

**63-5.2.** Təqvim haqları Büronun işlərinin aparılmasına, o cümlədən Yaşıl Kart blanklarının çap etdirilməsi və təbliğat işlərinin maliyyələşdirilməsinə, eyni zamanda cari öhdəliklər ehtiyatının formalasdırılmasına yönəldilir.

**63-5.3.** Təqvim haqlarının ödənilməsi qaydaları maliyyə bazarlarına nəzarət orqanı ilə razılışdırılmaqla Büro tərəfindən müəyyən edilir.

#### ***Maddə 63-6. Büronun cari öhdəliklər ehtiyatı***

**63-6.1.** Büro tərəfindən bu Qanunun 63-4.3-cü maddəsində nəzərdə tutulan vəsaitlər və 63-5-ci maddəsində nəzərdə tutulan təqvim haqları hesabına iştirakçı siğortaçının Yaşıl Kart Sistemində fəaliyyət göstərməsi ilə əlaqədar Büronun maliyyə öhdəliklərinin təminatı məqsədilə cari öhdəliklər ehtiyatı formalasdırılır.

**63-6.2.** Büro cari öhdəliklər ehtiyatı üzrə pul vəsaitlərinin hərəkətinin ayrıca uçotunu aparır.

**63-6.3.** Cari öhdəliklər ehtiyatının formalasdırılması ilə bağlı qaydalar maliyyə bazarlarına nəzarət orqanı ilə razılışdırılmaqla Büro tərəfindən müəyyənləşdirilir.

**63-6.4.** Cari öhdəliklər ehtiyatının vəsaitləri bu Qanunun 63-3.0.10-cu maddəsində nəzərdə tutulmuş iştirakçı siğortaçının öhdəliklərinin Büro tərəfindən icrası məqsədləri üçün istifadə edilir.

#### ***Maddə 63-7. Büronun Yaşıl Kart Sistemində subroqasiya hüququ***

Büronun iştirakçı siğortaçısının Yaşıl Kartla bağlı yaranan öhdəliyi ilə əlaqədar Büro tərəfindən həyata keçirilən ödənişlər məbləğində həmin siğortaçıya münasibətdə Büronun subroqasiya hüququ yaranır.

#### ***Maddə 63-8. Xarici ölkənin Yaşıl Kart bürosunun adından çıxış etməyə qoyulan qadağa***

*Sığortaçılara Yaşıl Kart Sisteminin üzvü olan xarici ölkənin Yaşıl Kart bürosunun adından Yaşıl Kart təklif etmək qadağan edilir.*

### **Maddə 63-9. Yaşıl Kart Sistemi üzrə sığorta haqları**

*Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququ olan sığortaçilar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.*

### **Maddə 63-10. Valyuta tənzimlənməsi üzrə məhdudiyyətlərdən azadolma**

*Yaşıl Kart Sistemi çərçivəsində Büro və iştirakçı sığortaçilar tərəfindən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə tələb olunan valyutada pul vəsaitlərinin Azərbaycan Respublikasından köçürülməsinə heç bir məhdudiyyət qoyulmur.*

## **5-ci fəsil**

### **Sərnişinlərin icbari fərdi qəza sığortası**

#### **Maddə 64. Sərnişinlərin icbari fərdi qəza sığortasının məqsədi və təyinatı**

64.1. Sərnişinlərin icbari fərdi qəza sığortası sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir.

64.2. Sərnişinlərin bu Fəsildə nəzərdə tutulmuş qaydada fərdi qəza sığortası icbaridir.

#### **Maddə 65. Sərnişinləri fərdi qəza sığortası üzrə icbari sığorta etdirməli olan nəqliyyat vasitələrinin sahibləri**

65.1. Bu Fəslin məqsədləri üçün Azərbaycan Respublikasının ərazisində, həmçinin xarici ölkələrə və ya xarici ölkələrdən qanunda müəyyən edilmiş qaydada sərnişin daşima xidmətlərini həyata keçirmək üçün mülkiyyətində nəqliyyat vasitəsi olan və ya belə nəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, həmçinin onu *icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında*, yaxud digər qanuni əsaslarla istismar edən fiziki və hüquqi şəxslər nəqliyyat vasitələrinin sahibləri hesab olunurlar.<sup>106</sup>

65.2. Bu Qanunun 64.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinin sahibləri müvafiq nəqliyyat vasitəsilə daşıdıqları sərnişinləri fərdi qəza sığortası üzrə icbari sığorta etdirməlidirlər.

65.3. Bu Fəslin tələbləri şəhərdaxili və ya qəsəbədaxili sərnişin daşıyan nəqliyyat vasitələrinin sahiblərinə şamil edilmir.

#### **Maddə 66. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta hadisəsi**

Nəqliyyat vasitəsi sərnişin daşına xidmətini yerinə yetirməsi ilə əlaqədar hərəkətdə olarkən və ya bu məqsədlə dayanacaqlarda (hava limanlarında, dəniz, dəmiryolu və ya avtobus vağzallarında, stansiyalarında, platformalarında və ya körpülərində) olarkən sığorta olunmuş sərnişinin nəqliyyat vasitəsində olduğu müddət ərzində nəqliyyat vasitəsinin istismarı ilə əlaqədar onun bədən üzvlərinin, toxumalarının zədələnməsi nəticəsində yüngül, *az ağır* və ya ağır xəsarət alması, əmək qabiliyyətini tam və ya qismən itirməsi, yaxud ölməsi faktı sığorta hadisəsi hesab edilir.<sup>107</sup>

#### **Maddə 67. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığortalı və sığorta olunan**

67.1. Müvafiq nəqliyyat vasitəsilə daşınan sərnişinlərin icbari fərdi qəza sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi, bu Qanunun 64.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı nəqliyyat vasitəsinin sahibi sığortalı hesab edilir.

67.2. Bu Fəsildə nəzərdə tutulmuş istənilən nəqliyyat vasitəsində daşınan və fərdi qəzadan icbari sığortalanmış sərnişinlər sığorta olunanlar hesab edilirlər.

#### **Maddə 68. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta məbləğləri**

68.1. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:

68.1.1. nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə sığorta məbləği - 5000 manat;

68.1.2. hər bir nəqliyyat vasitəsi üzrə - bu Qanunun 68.1.1-ci maddəsində nəzərdə tutulmuş məbləğin müvafiq nəqliyyat vasitəsindəki sərnişin yerlərinin sayına hasılındən alınan məbləğ.

68.2. Sərnişinlərin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.

#### **Maddə 69. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqları**

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqlarının məbləği *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilən qaydada hesablanır.

#### **Maddə 70. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta ödənişi**

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta olunanların sığorta hadisəsi nəticəsində sağlamlığına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 68-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.

### III. YEKUN BÖLMƏ<sup>108</sup>

#### 6-cı fəsil

#### KEÇİD MÜDDƏALARI

##### **Maddə 71. Qanunun qüvvədə olan icbari siğorta müqavilələrinə şamil edilməməsi**

Bu Qanunun qüvvəyə minməsindən əvvəl bağlanmış icbari siğorta müqavilələri həmin müqavilələrdə nəzərdə tutulmuş, müqavilələrin başa çatma müddətinədək qüvvəsini saxlayır.

##### **Maddə 72. Kompensasiya ödənişlərinin verilməsinin tətbiq edilməyə başlaması**

Bu Qanunun 33-cü maddəsində nəzərdə tutulmuş kompensasiya ödənişlərinin həyata keçirilməsi ilə bağlı müddəalar Qanunun qüvvəyə mindiyi tarixdən 6 ay sonra tətbiq edilir.

##### **Maddə 73. Büronun fəaliyyətə başlaması**

73.1. Bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş Büronun təsis iclası bu Qanunun qüvvəyə mindiyi tarixdən 30 gün müddətində *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən çağırılır. Büronun təsis iclasına bu Qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş iştirak haqqını və 30.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitini ödəyəcəyi halda məcmu kapitalı Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 79.4-cü və 79.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun gələn siğortacılar çağırılırlar.<sup>109</sup>

73.2. Büronun təsis iclasında aşağıdakı məsələlər barədə qərarlar qəbul edilməlidir:

73.2.1. Büronun təsis edilməsi;

73.2.2. Büronun nizamnaməsinin təsdiq olunması;

73.2.3. Büronun fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, o cümlədən Büronun dövlət qeydiyyatına alınması məqsədilə müvəqqəti inzibatçının seçilməsi.

73.3. Büronun təsis iclasında təsisetmə və fəaliyyətin ilkin mərhələsi ilə bağlı zəruri hesab edilən digər məsələlər barədə də qərarlar qəbul edilir.<sup>110</sup>

#### 7-ci fəsil

#### YEKUN MÜDDƏALAR<sup>111</sup>

##### **Maddə 74. İddia müddəti<sup>112</sup>**

~~Sağlamlığa və əmlaka vurulan zərərə görə sigorta tələbi, belə tələb hüququ yaranmış sigortalının, sigorta olunanın və ya üçüncü şəxsin sigorta hadisəsinin baş verməsini bildiyi və ya bilməli olduğu tarixdən 3 il müddətində irəli sürülə bilər.~~

### **Maddə 75. İcbari qaydada sigortalanmanın təmin edilməsinə nəzarət**

Bu Qanunun Xüsusi bölməsində icbari qaydada sigorta etdirmək vəzifəsi müvafiq olaraq müəyyən edilmiş şəxslərin icbari qaydada sigortalanmayı təmin etmələrinə nəzarət *maliyyə bazarlarına nəzarət orqanı* ilə birlikdə həm də hər bir icbari sigorta növünün özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

### **Maddə 76. Mübahisələrin həlli**

Bu Qanundan irəli gələn mübahisələr, tərəflər arasında danışıqlar yolu ilə tənzimlənməsi mümkün olmadıqda, ~~qanunvericilikdə nəzərdə tutulmuş qaydada səlahiyyətli orqanlar tərəfindən, o cümlədən məhkəmə qaydasında həll edilir.~~<sup>113</sup>

### **Maddə 77. Məsuliyyət**

77.1. Bu Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər qanunla müəyyən edilmiş məsuliyyəti daşıyırlar.<sup>114</sup>

77.2. Bu Qanunla müəyyən edilmiş hər hansı sigorta təminatının tam və ya qismən könüllü sigorta müqaviləsində nəzərdə tutulması bu Qanunun Xüsusi bölməsinin müvafiq müddəaları ilə üzərinə icbari qaydada sigorta etdirmək vəzifəsi qoyulmuş şəxsləri bu vəzifəni yerinə yetirməməyə görə məsuliyyətdən azad etmir.

### **Maddə 78. Qanunun qüvvəyə minməsi**

78.1. Bu Qanun dərc edildiyi tarixdən 1 ay sonra qüvvəyə minir.

78.2. Bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş qüvvəyə minmə tarixindən Azərbaycan Respublikasının "Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sigortası haqqında" 1996-ci il 31 may tarixli 113-IQ nömrəli, "İcbari ekoloji sigorta haqqında" 2002-ci il 12 mart tarixli 271-IIQ nömrəli, "Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sigortası haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" 2003-cü il 25 mart tarixli 425-IIQD nömrəli, "İcbari Ekoloji Sigorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə" 2003-cü il 25 mart tarixli 427-IIQD nömrəli, "Sərnişinlərin icbari sigortası haqqında" 2003-cü il 17 iyun tarixli 474-IIQ nömrəli, "Yanğından icbari sigorta haqqında" 2004-cü il 6 yanvar tarixli 573-IIQ nömrəli, "Sərnişinlərin icbari sigortası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişiklik edilməsi barədə" 2004-cü il 20 aprel tarixli 638-IIQD nömrəli, "Yanğından icbari sigorta haqqında" Azərbaycan

Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişiklik edilməsi barədə" 2004-cü il 10 sentyabr tarixli 752 İQD nömrəli qanunları ləğv edilir.<sup>115</sup>

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 24 iyun 2011-ci il  
№ 165-IVQ

## İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 14 may 2013-cü il tarixli [649-IVQD](#) nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776)
2. [20 iyun 2014-cü il tarixli 1000-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 778)
3. [28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523)
4. [18 dekabr 2015-ci il tarixli 67-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 19 fevral 2016-ci il, № 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 02, I kitab, maddə 185)
5. [4 mart 2016-ci il tarixli 148-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 03, maddə 414)
6. [30 dekabr 2016-ci il tarixli 490-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 5 fevral 2017-ci il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 02, maddə 149)
7. [13 iyun 2017-ci il tarixli 728-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 iyun 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1287)

## QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

---

<sup>1</sup> [4 mart 2016-ci il tarixli 148-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 03, maddə 414) ilə mətn üzrə ismin müvafiq hallarında "sığorta nəzarəti orqanı" sözləri ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəz edilmişdir.

<sup>2</sup> [28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə preambulada "əmlak sahiblərinin mülki məsuliyyətinin" sözləri "əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin" sözləri ilə əvəz edilmişdir, "sərnişinlərin icbarı" sözlərindən sonra "fərdi qəza" sözləri əlavə edilmişdir.

<sup>3</sup> 14 may 2013-cü il tarixli [649-IVQD](#) nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə Qanunun mətni üzrə ismin müvafiq halında "Ümumi hissə" və "Xüsusi hissə" sözlərindən sonra "1-ci fəsil GİRİŞ MÜDDƏALARI" sözləri əlavə edilmişdir.

<sup>4</sup> 14 may 2013-cü il tarixli [649-IVQD](#) nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə Qanunun mətni üzrə ismin müvafiq halında "Ümumi bölmə" və "Xüsusi bölmə" sözləri ilə əvəz edilmişdir.

<sup>5</sup> 14 may 2013-cü il tarixli [649-IVQD](#) nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 1.2-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyildirdi:

---

~~1.2. Bu Qanunun Xüsusi hissəsinin müddəələri yalnız həmin hissənin müvafiq bölmələri ilə müəyyən olunan icbari siyortə növüne şamil edilir.~~

<sup>6</sup> [13 iyun 2017-ci il tarixli 728-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 iyun 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1287) ilə 4-1-ci maddə əlavə edilmişdir.

<sup>7</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 5.2-ci maddədə "bölməsinə" və 10.3-cü maddədə "bölmələri" sözü müvafiq olaraq "fəslinə" və "fəsilləri" sözü ilə əvəz edilmişdir.

<sup>8</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 6.4-cü maddənin birinci cümləsində "Siyortə qanunvericiliyinə" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna" sözləri ilə, "ödənişini almaq hüququna malik" sözləri "ödənişi verilməli" sözləri ilə əvəz edilmişdir.

<sup>28</sup> [28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 6.4-cü maddənin ikinci cümləsində birinci halda "ailə üzvləri," sözlərindən sonra "onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr," sözləri əlavə edilmişdir.

<sup>9</sup> [20 iyun 2014-cü il tarixli 1000-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 778) ilə 6.7-ci və 6.8-ci maddələr əlavə edilmişdir.

<sup>10</sup> [28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 6.9-cu maddə əlavə edilmişdir.

<sup>11</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə yeni məzmunda 8.1-1-ci maddə əlavə edilmişdir.

<sup>12</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 8.5-ci maddənin birinci cümləsində "siyortə qanunvericiliyində" sözləri "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919–921-ci maddələrində" sözləri ilə əvəz edilmişdir.

<sup>13</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 9.5-ci maddə ləğv edilmişdir.

<sup>14</sup> [28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 9.6-ci maddədə "şəhadətnaməsinin əсли" sözləri "şəhadətnaməsi" sözü ilə əvəz edilmişdir.

<sup>15</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 11.1-ci maddədən "bu Qanunun Xüsusi hissəsində başqa cür nəzərdə tutulmuş hallar istisna olmaqla," sözləri çıxarılmışdır.

---

[13 iyun 2017-ci il tarixli 728-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 iyun 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1287) ilə 11.1-ci maddədə "nağd və ya" sözləri "yalnız" sözü ilə əvəz edilmişdir.

[16](#) 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 11.2-ci maddədə "Qanunda nəzərdə tutulmuş hallarda" sözləri "Qanunun 56.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla," sözləri ilə əvəz edilmişdir.

[17](#) [13 iyun 2017-ci il tarixli 728-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 iyun 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1287) ilə 11.3-cü maddə ləğv edilmişdir.

[18](#) [18 dekabr 2015-ci il tarixli 67-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 19 fevral 2016-cı il, № 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 185) ilə yeni məzmunda 11.3-cü və 11.4-cü maddələr əlavə edilmişdir.

[19](#) 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 12.1-ci maddədə "sığorta qanunvericiliyi ilə müəyyən olunmuş" sözləri "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 81.8-ci maddəsində nəzərdə tutulmuş" sözləri ilə əvəz edilmişdir.

[20](#) 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 12.2-ci maddədə "qanunvericilikdə nəzərdə tutulanlardan" sözləri "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 96.1-ci maddəsində nəzərdə tutulandan" sözləri ilə, "Xüsusi hissəsində" sözləri "28.3-cü, 30.1-ci, 30.3-cü və 31.1-ci maddələrində" sözləri ilə əvəz edilmişdir.

[4 mart 2016-ci il tarixli 148-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 414) ilə 12.2-ci maddədə "96.1-ci" sözü "96-ci" sözləri ilə əvəz edilmişdir.

[21](#) 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 13.5-ci maddədə "yazılı sığorta tələbi sığortaçıya təqdim olunmalıdır" sözləri "sığortaçı yazılı sığorta tələbinin formasını sığorta olunana və (və ya) faydalanan şəxsə təqdim etməlidir" sözləri ilə əvəz edilmişdir.

[22](#) 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 14.1.1-ci maddədə "yüngül" sözündən sonra ", az ağır" sözləri əlavə edilmişdir.

[23](#) 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 14.2.3-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~14.2.3. zororçəkənin bədən xəsarəti alması, zohorlənməsi, yaxud kontuziya olması noticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlli% qrupu təyin olunması. I qrup əlli% göro 80 faiz, II qrup əlli% göro 60 faiz, III qrup əlli% göro 40 faiz;~~

[24](#) 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 14.2.4-cü maddə yeni redaksiyada verilmişdir.

---

Əvvəlki redaksiyada deyilirdi:

~~14.2.4. əllilik qrupu təyin olunmadan ağır xəsarət alması — 30 faiz;~~

<sup>25</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 14.2.5-ci maddədə “5” rəqəmi “15” rəqəmləri ilə əvəz edilmişdir.

<sup>26</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 14.3-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~14.3. Bu Qanunun məqsədləri üçün ağır və yüngül xəsarət növlərinin siyahısı qanunvericiliklə müəyyən edilir.~~

<sup>27</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 16.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~16.1. Sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin qiymətləndirilməsi bələ əmlakın qiymətləndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş xüsusi tələblər nəzərə alınmaqla sığortaçı, habelə sığortalı və ya faydalanan şəxs tərəfindən təmin edilməlidir.~~

<sup>28</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 16.2-ci maddənin birinci cümləsində “sığorta qanunvericiliyinin tələblərini” sözləri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini” sözləri ilə, ikinci cümləsində “sığorta qanunvericiliyinin tələbləri” sözləri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi” sözləri ilə əvəz edilmişdir.

<sup>29</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 16.3-cü maddədə “sığorta qanunvericiliyində” sözləri “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində” sözləri ilə əvəz edilmişdir.

<sup>30</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 16.4-cü maddənin birinci cümləsindən “qanunvericiliyin tələblərinə uyğun olaraq” sözləri çıxarılmışdır.

<sup>31</sup> 28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283) ilə 17.1.2-ci maddə ləğv edilmişdir.

<sup>32</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 17.1.3-cü maddədən “notariat qaydasında təsdiqlənmiş” sözləri çıxarılmışdır.

<sup>33</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 17.1.4-cü maddədə “baş verməsi faktını təsdiqləyən,” sözləri “təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymmiş əmlak, zərərin xüsusiyyətləri) barədə” sözləri ilə əvəz edilmişdir.

---

<sup>34</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 17.1.7-ci, 17.1.8-ci və 17.1.10-cu maddələrdən “notariat qaydasında təsdiq edilmiş” sözləri çıxarılmışdır.

<sup>35</sup> 20 iyun 2014-cü il tarixli 1000-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Azərbaycan**” qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 778) ilə 17.4-cü maddəyə ikinci cümlə əlavə edilmişdir.

<sup>36</sup> 20 iyun 2014-cü il tarixli 1000-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Azərbaycan**” qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 778) ilə 18-ci maddənin mətni 18.1-ci maddə hesab edilmişdir və 18.2-ci maddə əlavə edilmişdir.

<sup>37</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 19.9-cu maddədən “qanunvericiliyə uyğun olaraq” sözləri çıxarılmışdır.

<sup>38</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 21.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 21.1.5-ci maddə əlavə edilmişdir.

<sup>39</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 21.2-ci maddə ləğv edilmişdir.

<sup>40</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 22.1.3-cü maddədə “qanunvericiliklə nəzərdə tutulmuş qaydada” sözləri “**Sığorta fəaliyyəti haqqında**” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş hər hansı” sözləri ilə əvəz edilmişdir.

<sup>41</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 22.1.6-ci maddədə “qanunvericiliklə nəzərdə tutulmuş” sözləri “bu Qanunun 57.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada nəzərdə tutulmuş” sözləri ilə əvəz edilmişdir.

<sup>42</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 22.1.7-ci maddədə “qanunvericilikdə nəzərdə tutulmuş qaydada” sözləri “**sığorta nəzarəti orqanına və məhkəməyə**” sözləri ilə əvəz edilmişdir.

<sup>43</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 22.1.8-ci maddədə “**sığorta qanunvericiliyində**” sözləri “**bu Qanunda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində**” sözləri ilə əvəz edilmişdir.

<sup>44</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 22.2.7-ci maddədə “**qanunvericilikdə**” sözü “**Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində**” sözləri ilə əvəz edilmişdir.

---

<sup>45</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 22.2.12-ci maddədə “sığorta qanunvericiliyi ilə” sözləri “bu Qanunda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində” sözləri ilə əvəz edilmişdir.

<sup>46</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 23.1.2-ci maddədən “sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada” sözləri çıxarılmışdır.

<sup>47</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 23.1.4-cü maddədən “sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi” sözləri çıxarılmışdır.

<sup>48</sup> 28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 23.1.5-ci maddədə “şəhadətnamənin əslini” sözləri “şəhadətnaməni” sözü ilə əvəz edilmişdir.

<sup>49</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 23.1.6-ci maddədə “sığorta qanunvericiliyində” sözləri “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-ci maddəsində və bu Qanunun 25-ci maddəsində” sözləri ilə əvəz edilmişdir.

<sup>50</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 23.1.7-ci maddədə “qanunvericiliklə yol verilən” sözləri “sığorta ödənişi verməsi ilə bağlı maraqlarından irəli gələn” sözləri ilə əvəz edilmişdir.

<sup>51</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 23.1.8-ci maddədə “sığorta qanunvericiliyində” sözləri “bu Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilmişdir.

<sup>52</sup> 20 iyun 2014-cü il tarixli 1000-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 778) ilə 23.2.1-ci maddəyə “tanış etmək” sözlərindən sonra “və bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqəsini vermək” sözləri əlavə edilmişdir.

<sup>53</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 23.2.2-ci maddədə “sığorta qanunvericiliyinə uyğun olaraq” sözləri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla” sözləri ilə əvəz edilmişdir.

<sup>54</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 23.2.8-ci maddədə “sığorta qanunvericiliyi ilə” sözləri “bu Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilmişdir.

---

<sup>55</sup> [20 iyun 2014-cü il tarixli 1000-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 778) ilə 23.3-cü maddə əlavə edilmişdir.

<sup>56</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 24.1.6-ci maddədə “qanunvericilikdə nəzərdə tutulmuş qaydada” sözləri “sığorta nəzarəti orqanına və məhkəməyə” sözləri ilə əvəz edilmişdir.

<sup>57</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 25.1.6-ci maddədə “qanunvericiliyin” sözü “qanunun” sözü ilə əvəz edilmişdir.

<sup>58</sup> [20 iyun 2014-cü il tarixli 1000-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 778) ilə 25.1.7-ci maddədə “və sığortaçının” sözləri “, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və” sözləri ilə əvəz edilmişdir.

<sup>59</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 25.1.8-ci maddədə “Xüsusi hissəsində nəzərdə tutulmuş digər hallarda” sözləri “63.1-ci maddəsində nəzərdə tutulmuş halda” sözləri ilə əvəz edilmişdir.

<sup>60</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 25.3-cü maddə ləğy edilmişdir.

<sup>61</sup> [28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 25.4-cü maddədə “Büroya” sözü “bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş icbari Sığorta Bürosuna” sözləri ilə əvəz edilmişdir.

<sup>62</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 27.1.1-27.1.5-ci maddələrdə “Qanunda” sözündən sonra “və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri əlavə edilmişdir.

[28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 27.1-ci maddədə “təsis edilir və fəaliyyət göstərir” sözləri “təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır” sözləri ilə əvəz edilmişdir.

<sup>63</sup> [28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 27.1.1-ci maddədə “həyata keçirilməsi zamanı” sözlərindən sonra “, həmçinin icbari sığortalara dair beynəlxalq sığorta sistemləri çərçivəsində” sözləri əlavə edilmişdir.

<sup>64</sup> [28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 27.1.2-ci maddədə “maraqlarının” sözü “maraqlarını” sözü ilə əvəz edilmişdir.

---

<sup>65</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 27.1.6-ci maddədə “etmək” sözündən sonra “və bununla əlaqədar siğorta hadisələrinin aşdırılması və siğorta ödənişlərinin verilməsi zamanı siğortaçılara aid bütün hüquq və vəzifələrdən istifadə etmək” sözləri əlavə edilmişdir.

<sup>66</sup> 28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 27.1.7-1-27.1.7-3-cü maddələr əlavə edilmişdir.

<sup>67</sup> 28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 27.4-cü maddə əlavə edilmişdir.

<sup>68</sup> 28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 28.6-ci və 28.7-ci maddələr əlavə edilmişdir.

<sup>69</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 31.3-cü maddədə “tutulmuş” sözündən sonra “müvafiq” sözü əlavə edilmişdir, “növlərinə” sözü “növünə” sözü ilə əvəz edilmişdir.

<sup>70</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 32.1-ci maddədə “Qanunda” sözündən sonra “və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğorta haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri əlavə edilmişdir.

<sup>71</sup> 28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 32.1.2-ci maddədə “naməlum” sözündən sonra “və yaxud uğurlanmış” sözləri əlavə edilmişdir.

<sup>72</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 32.1.3-cü maddədə “III Fəslində” sözləri “4-cü fəslində” sözləri ilə əvəz edilmişdir və maddədən “, bir şərtlə ki, zərərçəkən zərərin əvəzinin ödənilməsi ilə bağlı zərərvurana qarşı tələb irəli sürməsinə baxmayaraq, bu tələb təmin edilməmiş olsun” sözləri çıxarılmışdır.

<sup>73</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 32.2-ci və 32.3-cü maddələrdə “I Fəqli”, “II və III Fəsilləri” və “IV Fəqli” sözləri müvafiq olaraq “2-ci fəqli”, “3-cü və 4-cü fasilləri” və “5-ci fəqli” sözləri ilə əvəz edilmişdir.

<sup>74</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 32.4-cü maddədə “qanunvericiliklə siğortaçılard üçün müəyyən edilmiş” sözləri “siğortaçılara aid” sözləri ilə əvəz edilmişdir.

<sup>75</sup> 28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 33.1-ci maddədə “şəxsin” sözündən sonra “həmin ödənişin

---

**verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi” sözləri əlavə edilmişdir.**

<sup>76</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 33.2-ci maddədə “qanunvericiliklə” sözü “bu Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilmişdir.

<sup>77</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 33.4-cü maddədə “qanunvericilikdə” sözü “bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilmişdir.

<sup>78</sup> **28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli** Azərbaycan Respublikasının Qanunu (“**Azərbaycan**” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 33.5-ci maddədən “hər hansı sığortaçı və (və ya)” sözləri çıxarılmışdır, “şəxs” sözündən sonra “və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı” sözləri əlavə edilmişdir.

<sup>79</sup> **4 mart 2016-cı il tarixli 148-VQD nömrəli** Azərbaycan Respublikasının Qanunu (“**Azərbaycan**” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 414) ilə 34.1-ci maddədə “hüquqi” sözü “xarakterli” sözü ilə əvəz edilmişdir.

<sup>80</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə yeni məzmunda 34-1-34-4-cü maddələr əlavə edilmişdir.

<sup>81</sup> **18 dekabr 2015-ci il tarixli 67-VQD nömrəli** Azərbaycan Respublikasının Qanunu (“**Azərbaycan**” qəzeti, 19 fevral 2016-cı il, № 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 185) ilə 34-2.0.4-cü maddədən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 34-2.0.5-ci və 34-2.0.6-ci maddələr əlavə edilmişdir.

<sup>82</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə “XÜSUSİ HİSSƏ” sözləri “II. XÜSUSİ BÖLMƏ” sözləri ilə əvəz edilmişdir.

<sup>83</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə Xüsusi bölmənin fəsillərinin adlarında müvafiq olaraq “I” rəqəmi “2-ci”, “II” rəqəmi “3-cü”, “III” rəqəmi “4-cü”, “IV” rəqəmi “5-ci” sözləri ilə əvəz edilmişdir.

<sup>84</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 35.2-ci maddədən “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən” sözləri çıxarılmışdır.

<sup>85</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 35.3.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyildirdi:

---

~~35.3.1. Sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi daşınmaz əmlak~~

<sup>86</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 35.3.4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~35.3.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə icazə verilməyən yerlərdə inşa edilmiş daşınmaz əmlak~~

<sup>87</sup> 28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 40-1-ci maddə əlavə edilmişdir.

<sup>88</sup> 28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 50-1-ci və 50-2-ci maddələr əlavə edilmişdir.

<sup>89</sup> 18 dekabr 2015-ci il tarixli 67-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2016-cı il, № 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 185) ilə yeni məzmunda 50-3-cü maddə əlavə edilmişdir.

<sup>90</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 51-ci maddənin adından “dair əlavə tələb və ona” sözləri çıxarılmışdır.

<sup>91</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 51.1-ci maddə ləğv edilmişdir.

<sup>92</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Respublika**” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 51.3-cü maddədə “hər bir halda həmin icbari sığorta müqaviləsinə xitam verilir” sözləri “halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var” sözləri ilə əvəz edilmişdir.

<sup>93</sup> 18 dekabr 2015-ci il tarixli 67-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2016-cı il, № 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 185) ilə yeni məzmunda 52-1-ci maddə əlavə edilmişdir.

<sup>94</sup> 30 dekabr 2016-cı il tarixli 490-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 fevral 2017-ci il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 02, maddə 149) ilə 53.1-ci maddədə “icarəyə götürmiş” sözləri “icarə və ya digər əşya hüquqlarına dair müqavilə” sözləri ilə əvəz edilmişdir.

<sup>95</sup> 28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 55-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~Maddə 55. Xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı icbari sığorta müqaviləsinin müddəti~~

Azərbaycan Respublikasının ərazisində tranzit məqsədilə daxil olan xarici ölkədə qeydiyyata alınmış avtonəqliyyat vasitələrinin sahibləri ilə müvafiq icbari sığorta müqavilələri sığortalının seçimindən asılı olaraq bir ay və ya bir il müddətinə bağlanılır.

---

<sup>96</sup> [28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 56.1-ci maddədə “sığortası” sözü “sığortasına dair standart və sərhəd sığorta müqavilələri” sözləri ilə əvəz edilmişdir.

<sup>97</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 57.2-ci maddədə “25” rəqəmləri “20” rəqəmləri ilə əvəz edilmişdir.

<sup>98</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 58.2.1-ci maddədən “və hadisənin baş verdiyi anda hər iki avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyəti bu Fəsildə nəzərdə tutulmuş qaydada sığortalanmış olduqda” sözləri çıxarılmışdır.

<sup>99</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə yeni məzmunda 58.3-1-ci maddə əlavə edilmişdir.

<sup>100</sup> [28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 58.3-2-ci maddə əlavə edilmişdir.

<sup>101</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 59-62-ci maddələr ləğv edilmişdir.

<sup>102</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 63.1-ci maddədən “25-ci maddəsinə əlavə olaraq” sözləri çıxarılmışdır.

<sup>103</sup> [28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 63.4-cü maddə əlavə edilmişdir.

<sup>104</sup> [18 dekabr 2015-ci il tarixli 67-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2016-cı il, № 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 185) ilə yeni məzmunda 63.5-ci maddə əlavə edilmişdir.

<sup>105</sup> [28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 4-1-ci fasil əlavə edilmişdir. (Bu Qanunun Yaşıl Kart Sisteminin tətbiqinə dair müddələri 2016-ci il yanvarın 1-dən qüvvəyə minir.)

<sup>106</sup> 14 may 2013-cü il tarixli **649-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 65.1-ci maddədə “qanunvericilikdə” sözü “qanunda” sözü ilə əvəz edilmişdir.

<sup>107</sup> [30 dekabr 2016-cı il tarixli 490-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 fevral 2017-ci il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 02, maddə 149) ilə 65.1-ci maddədə “icarəyə götürmiş” sözləri “icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında” sözləri ilə əvəz edilmişdir.

---

<sup>107</sup> 28 noyabr 2014-cü il tarixli 1113-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 66-ci maddədə “yüngül” sözdən sonra “, az ağır” sözləri əlavə edilmişdir.

<sup>108</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə “KEÇİD MÜDDƏALARI” sözləri “III. YEKUN BÖLMƏ” və “6-ci fəsil KEÇİD MÜDDƏALARI” sözləri ilə əvəz edilmişdir.

<sup>109</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 73.1-ci maddənin ikinci cümləsində “qanunvericiliklə” sözü “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 79.4-cü və 79.5-ci maddələrində” sözləri ilə, “çağırlı bilər” sözləri “çağırlılırlar” sözü ilə əvəz edilmişdir.

<sup>110</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 73.3-cü maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilmişdir.

<sup>111</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə “YEKUN MÜDDƏALAR” sözləri “7-ci fəsil YEKUN MÜDDƏALAR” sözləri ilə əvəz edilmişdir.

<sup>112</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 74-cü maddə ləğv edilmişdir.

<sup>113</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 76-ci maddədən “qanunvericilikdə nəzərdə tutulmuş qaydada” sözləri çıxarılmışdır.

<sup>114</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 77.1-ci maddədə “qanunvericiliklə” sözləri “qanunla” sözləri ilə əvəz edilmişdir.

<sup>115</sup> 14 may 2013-cü il tarixli 649-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 776) ilə 78.2-ci maddədə “avtonəqliyyat” sözü “nəqliyyat” sözü ilə əvəz edilmişdir və maddədən “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sigortası haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” 2003-cü il 25 mart tarixli 425 IIQD nömrəli, “icbari Ekoloji Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə” 2003-cü il 25 mart tarixli 427 IIQD nömrəli, “, “Sərnişinlərin icbari sigortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişiklik edilməsi barədə” 2004-cü il 20 aprel tarixli 638 IIQD nömrəli, “Yanğından icbari sigorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişiklik edilməsi barədə” 2004-cü il 10 sentyabr tarixli 752 IIQD nömrəli” sözləri çıxarılmışdır.